



BİNƏQƏDİ

BAKI-2015
I AVROPA OYUNLARI
İLƏ ƏLAQƏDAR 1 İYUL
2014-cü İL TARİXİNDƏN
"TƏMİZ BİNƏQƏDİ"
LAYİHƏSİNƏ START
VERİLİB

№18 (112) | 15 may 2015

İCTİMAİ-SİYASİ QƏZET

Qiyəti: 40 qəpik

Münasibətlər strateji xarakter daşıyır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Türkiyə Respublikası Baş nazirinin müavini Əli Babacanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Türkiyənin G-20-yə rəhbərliyə seçildiyini və bu mütəbər təşkilatın bütün tədbirlərinə ev sahibliyi edəcəyini vurğulayan Əli Babacan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevin həmin tədbirlərdə iştirak etmək üçün dəvətini bir daha diqqətə çatdırıb. Əli Babacan qardaş Azərbaycanın G-20-nin toplantılarında Türkiyə ilə bərabər olmasının xüsusi önəm daşdığını deyib. Birinci Avropa Oyunlarında Bakının ev sahibliyi etməsinin əhəmiyyətinə toxunan türkiyəli qonaq yarışların yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.

Türkiyənin G-20-yə rəhbərlik etməsinə qardaş ölkənin böyük qələbəsi kimi dəyərləndirən dövlətimizin başçısı Azərbaycanın buna çox sevindiyini deyib. Prezident İlham Əliyev bunu həm də dünyanın aparıcı dövlətləri tərəfindən

Türkiyənin roluna göstərilən yüksək münasibətin ifadəsi kimi qiymətləndirib. Azərbaycanı G-20-yə dəvət etdiyinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı bir daha minnətdarlığını ifadə edən Prezident İlham Əliyev bunun dostluğumuzun və qardaşlığımızın bariz nümunəsi, Türkiyə-Azərbaycan birliyini dünyaya nümayiş etdirən başlıca amil olduğunu deyib. Dövlətimizin başçısı ölkəmizin bu mütəbər görüşü hazırladığını və bununla bağlı Bakıda xüsusi toplantının keçirilməsinin önəmini də vurğulayıb. Prezident İlham Əliyev bu yaxınlarda Çanaqqala zəfərinin 100 illiyi münasibətilə keçirilən tədbirlərin yüksək səviyyədə təşkil olunmasının və mərasimlərdə dünyanın bir çox ölkələrinin dövlət və hökumət başçılarının iştirak etməsinin əhəmiyyətini məmnunluqla qeyd edib.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib və bu əlaqələrin bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olunub.

Regionda təhlükəsizliyin möhkəmləndirilməsi naminə...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin və səfər çərçivəsində keçiriləcək görüşlərin səmərəli olacağına əminliyini bildirib. Ölkələrimizin hüquq-mühafizə orqanları arasında münasibətlərin uğurlu inkişafına toxunan Prezident İlham Əliyev müvafiq qurumların işgüzar əlaqələrinin mövcud olmasının, qarşılıqlı informasiya mübadiləsi aparılmasının və birgə tədbirlərin keçirilməsinin regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından önəmini qeyd edib. Faşizm üzərində Qələbənin 70 ilinin Azərbaycanı yüksək səviyyədə keçirildiyini deyən Prezident İlham Əliyev bu tədbirlərin Qələbə-

nin qeyd olunması önəmlərinin davam etdirilməsi və tarixi ədalətin qorunub saxlanılması üçün ümumi mövqeyin formalaşdırılması baxımından önəmini vurğulayıb.

Nikolay Patruşev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırıb, ölkəmizə səfərinin ilk saatlarından başlayaraq Bakıda böyük abadiyyət və quruculuq işlərinin yüksək keyfiyyətlə aparılmasının şahidi olduqlarını deyib, ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə toxunan rusiyalı qonaq ulu öndərin böyük dövlət xadimi və siyasi lider olduğunu vurğulayaraq Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatmasında onun müstəsna xidmətlərini xüsusi qeyd edib. Birinci Avropa Oyunlarına toxunan Nikolay Patruşev bu tədbirin də yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.

Azərbaycan Prezidenti ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Mayın 10-u müasir müs-təqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü qeyd edirik. Qədirbələn Azərbaycan xalqı, bütün dünyada Heydər Əliyevi tanıyanlar və sevnənlər on ikinci ildir ki, bu dahi şəxsiyyətin doğum gününü onsuz qeyd edirlər.

Ümummilli liderimizin doğum günündə – mayın 10-da səhər tezdən respublika ic-timaiyyətinin nümayəndələri, ölkəmizin müxtəlif rayon və şəhərlərdən Bakıya gəlmiş insanlar, Azərbaycan paytaxtının qonaqları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə tər güllər qoyub, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır. Qeyri-adi şəxsiyyəti, siyaset və dövlət xadimində xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilməmişdi. 1969-cu ildə respublika rəhbərliyinə gələn Heydər Əliyev, əslində, sosial-iqtisadi böhran keçirən Azərbaycana



1970-1980-ci illərdə keçmiş İttifaqın ən qabaqcıl respublikalarından biri səviyyəsinə çıxarmışdı. Tədqiqatçılar haqlı olaraq vurğulayırlar ki, müasir mərhələdə Azərbaycan dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin illərdə təməli qoyulmuş potensiala əsaslanır.

1993-cü ilin yayında, müstəqilliyini yenidən bərpa etmiş

Azərbaycanın taleyinin Tanrının ümidinə qaldığı bir vaxtda xalq özünün və ölkənin gələcəyini Heydər Əliyevə etibar etdi. Bu, böyük Qayıdış idi və ulu öndər özünün müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz iradəsi sayəsində ölkəni, xalqı, gənc müstəqil dövləti labüd fəlakətdən qurtarıb. Qədir-

bələn Azərbaycan xalqı dahi oğlunun bu əvəzsiz xidmətlərini heç vaxt unutmur.

Xalqımızın xilaskar oğlunun doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, ulu öndərin doğmaları, yaxınları onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər. Prezident İlham Əliyev ümum-

milli lider Heydər Əliyevin məzarı önünə əkilmiş qoyub, onun xatirəsini ehtiramla anıb.

Sonra dövlətimizin başçısı və ailə üzvləri oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar.

Bahar ovqatlı möhtəşəm Gül bayramı

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü münasibətilə Heydər Əliyev Sarayının qarşısındakı parkda və Şəhər Mərkəzi Parkında Gül bayramı təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri bayramda iştirak ediblər.

Paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının sevimli istirahət yeri olan Heydər Əliyev Sarayının qarşısındakı park və Şəhər Mərkəzi Parkı bu günlərdə öz görkəmini tam dəyişib, möcüzəli gül bağına çevrilib.

Hər il təşkil olunan Gül bayramı bu il də önəmli təntənəsini yaşadı. Ərazi güllərdən ibarət maraqlı kompozisiyalarla bəzədildi. Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi bu bayramda çiçək, yarpaq və bitkilərdən hazırlanan rəngarəng kompozisiyalar görünüşü və ifadəliyi ilə seçilir, gözəlliyin hədsiz imkanlarını nümayiş etdirir,



hər kəsdə xoş ovqat yaradır. Müstəqil dövlətimizin qurucusu, xalqımızın dahi oğlu, ulu öndər Heydər Əliyevin parkda ucalan zəhmətli abidəsi diqqəti daha çox çəkir. Abidənin postamenti güllərlə bəzədilib.

Təxminən bir aydan sonra Bakının ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarına həsr olunan güşələr xüsusi maraq doğurur. Beynəlxalq ictimai rəyde ölkəmizin davamlı imicinin formalaşdırıl-

ması üçün önəmli amil olan "Bakı-2015" Avropa Oyunları dünyanın müxtəlif yerlərindən Azərbaycana səfər edənlərə Vətənimiz, xalqımızın mədəniyyəti, mövcud multikultural mühit ilə daha yaxından tanış olmaq imkanı yaradacaq. Birinci Avropa Oyunları Azərbaycanın mütəbər beynəlxalq tədbirlərin təşkilatçısı kimi mövqelərini daha da möhkəmləndirəcək, bu sahədə dövlətimizin və xalqımızın yüksək potensiala

sahib olduğunu bir daha ortaya qoyacaq.

Parkda rəngbərəng güllərdən hörülən, yazın gəlişinə həsr olunan kompozisiyalar nümayiş etdirilir. Fəvvarələr də güllərlə əhatə olunub. Minlərlə güldən-çiçəkdən əlvan libas geymiş bu məkanada heç nə bir-birini təkrarlamır. Elə buraya toplaşan uşaqlar da güllər kimi saf və ətirlidir. Onların gülləri xatirlərdən müxtəlif libasları bayram ovqatını daha da artırır.

Əzəmətli kompozisiyalardan biri də Heydər Əliyev Sarayının qarşısında qurulub. Heydər Əliyev Mərkəzinin maketi üzərində yaradılan bu kompozisiyanı ulu öndərin portreti bəzəyir.

Dövlətimizin başçısı, xanımı və ailə üzvləri parka toplaşan uşaqlarla səmimi söhbət edib, xatirə şəkilləri çəkdiriblər.

Parkda müxtəlif dibçək və kəsilmə güllərindən, qurudulmuş gül və bitki kollarıdan, göz oxşayan eksponatlarla ibarət sadə və eyni zamanda, orijinal üslublu kompozisiyalar qurulub. Hər tərəf baharın xoş ovqatına bürünüb. Zəriflik nümunəsi olan çiçəklərin orijinal təqdimatı bayrama gələnlərin zövqünə oxşayır.

Artıq ölkəmizdə önəmli halı alan Gül bayramı dünyanın nadir gözəlliklərini təcəssüm etdirməklə ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, ümummilli liderin doğum gününün bu cür möhtəşəm formada qeyd olunması ilə yadda qalır.

• TƏDBİR

3



Avropa Oyunlarına hazırlıq məsələləri müzakirə olunub

• SƏFƏR

4



Avropalı qonaqlar Binəqədi rayonunda olublar

• FOTOSESSİYA

5



"Hərəyə bir gül verək"

• BAKI-2015

7



İdman – fiziki sağlamlıqla yanaşı, eyni zamanda sağlamlıq düşünəcə, saf niyyət deməkdir

Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı təntənəli mərasim



Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunan təntənəli mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər.

Dövlətimizin başçısı mərasimdə nitq söyləyib: "Heydər Əliyev tarixi şəxsiyyətdir, müstəqil Azərbaycanın qurucusudur, onun memarıdır. Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Azərbaycan onun rəhbərliyinin hər iki dövründə çox sürətlə inkişaf edib. Birinci dəfə sovet dövründə, 1969-cu ildə rəhbər təyin olunan sonra Azərbaycan əsaslı dəyişikliklər baş verdi. O vaxtda Azərbaycan onun rəhbərliyi ilə sürətlə inkişaf edərək 13 il ərzində Sovet İttifaqında ən qabaqcıl yerlərdə oldu.

Məhz ona görə 1990-cı illərin əvvəllərində Azərbaycan xalqı bir daha Ulu Öndərə üz tutaraq onu hakimiyyətə dəvət etmişdir.

Heydər Əliyev özünü vətənpərvər, cəsarətli insan kimi bir daha 1990-cı ilin yanvar ayında göstərmişdir. O günlər mənim yaxşı xatirimdədir. Azərbaycan xalqına qarşı böyük cinayət törədilmişdi, günahsız insanlar qətlə yetirilmişdi. Sovet ordusu Bakıya müdaxilə edərək kütləvi qırğın törətmişdi. Yüzlərlə insan həlak olmuş, yaralanmış, itkin düşmüşdü. Bu, böyük cinayət idi. Ancaq əfsuslar olsun ki, Azərbaycanın oxvaxtı rəhbərliyi bu barədə öz etiraz səsinə qaldırmaqda yavaş idi. Yəni də xalqın yeganə ümid yeri Heydər Əliyev idi. O vaxt Heydər Əliyev pensiyada idi, fəal işlərlə məşğul olmurdu. O vaxt ona qarşı

həm sovet rəhbərliyi, həm də Azərbaycanda vəzifədə olanlar tərəfindən çirkin kampa-niya aparılırdı. O vaxt da "beşinci kalon" var idi və onlar anonim məktublar, donoslar yazaraq onun əleyhinə iş aparırdılar. Bu gün donoslar başqa yerlərdə ünvanlanır, o vaxt Moskva yazılırdı. 1990-cı il yanvar ayının 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz etiraz səsinə bütün dünyaya çatdırdı.

Naxçıvan dövrü də çox zəngin olmuşdur. Bu dövr çox ağır və eyni zamanda, çox şəərəfli bir dövr idi. Çünki məhz Heydər Əliyevin Naxçıvanda fəaliyyəti müstəqilliyə gedən yolda əsas rol oynamışdır. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda rəsmi dövlət bayrağı kimi təsdiq edildi və Azərbaycan Ali Sovetinə müzakirə edildi və vəsətət qaldırıldı ki, bu bayraq Azərbaycanın rəsmi bayrağı kimi təsdiq edilsin. Sovet İttifaqının saxlanması dair referendumun keçirilməsi məhz Naxçıvanda mümkün olmadı. Çünki Heydər Əliyev buna imkan vermədi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişildi və Naxçıvan Muxtar Respublikası adı təsdiq edildi. Bu, müstəqilliyə gedən yolların müxtəlif istiqamətləri idi və o da təsadüfi deyil ki, məhz o illərdə Azərbaycan dövlətçiliyinin gələcəyi müəyyən edilirdi. Çünki o vaxt Bakıda rəhbərlikdə təmsil olunan insanlar öz şəxsi maraqları haqqında düşünürdülər. Ölkənin, xalqın maraqları onları heç düşündürmürdü. Bunun nəticəsi olaraq 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlayanda xalq yenə də Ulu Öndərə üz tutdu, onu siyasi hakimiyyətə dəvət etdi,

Prezident vəzifəsinə seçdi və beləliklə, Azərbaycanda quruculuq, sabitlik, inkişaf dövrü başladı. Sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu, qeyri-qanuni silahlı birləşmələr tərkislah edildi və Azərbaycan islahatlar yoluna qədəm qoydu. Dövlətçiliyin əsasları məhz o illərdə qoyulmuşdur. Ancaq antimitilliy qüvvələr öz çirkin niyyətlərindən əl çəkmək istəmirdilər. 1994-cü və 1995-ci illərdə dövlət çevrilişlərinə cəhd göstərilmişdir. Bu cəhdlərin arxasında xarici qüvvələr dayanmışdır. Bu da heç kəs üçün sirr deyil. Ancaq yenə də Azərbaycan xalqı Heydər Əliyevin rəhbərliyi ilə bu cəhdlərə son qoydu və bu cəhdləri törətmək istəyənlər öz layiqli cəzasını aldılar.

1995-ci ildə artıq vəziyyət tam sabitləşmiş, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmiş, hüquqi dövlət quruculuğu prosesi, iqtisadi islahatlar, siyasi islahatlar, Heydər Əliyev neft strategiyası icra edilməyə başlamışdır. Bu da Azərbaycanın indiki uğurlu inkişafının təməlinə dəyən məsələdir.

1993-2003-cü illər tarixdə sabitlik və inkişaf dövrü kimi qalacaq. Heydər Əliyevin strateji qərarları ölkəmizin strateji inkişaf istiqamətlərini müəyyən etdi.

2003-cü ildən sonra isə yeni dövr başlayır. Əslində bu, əvvəlki dövrün məntiqi davamıdır. O vaxt da Azərbaycan xalqı bir daha həlledici məqamda öz müdrik sözünü demişdir. O vaxt xalq Heydər Əliyev siyasətinə, onun davamçılara səs vermişdir. Çünki istəyirdi ki, bu siyasət davam etsin. İstəyirdi ki, yenə də hərc-mərclik, kaos, anarxiya, özbaşınalıq, mədəniyyətsizlik, talançılıq hökm sürsün. Azərbaycan xalqı xoşbəxt həyata layiq idi. Azərbaycan xalqı 1991-1992-ci illəri, 1993-cü ilin əvvəllərini yaxşı xatırlayırdı. Azərbaycan kimlər idarə edirdi? Hansı səviyyəsi qüvvələr hakimiyyət başına gəlmişdilər? Əslində hakimiyyəti zorla zəbt etmişdilər. O, tariximizin qara səhifələridir. Səriştəsizlik, bacarıqsızlıq, mədəniyyətsizlik, cəsarətsizlik, qorxaqlıq, riyakarlıq – bu idi o vaxt Azərbaycan rəhbərliyini əks etdirən epitetlər. Azərbaycan xalqı istəyirdi ki, yenə o qara günlər qaytsın. İstəyirdi ki, insanlar rahat yaşasınlar, ölkəmiz inkişaf etsin, sabitlik pozulmasın. Düzgün seçim edərək bir daha Heydər Əliyev siyasətinə səs verdi və əminəm, bu gün bütün Azər-

baycan xalqı bir daha görür ki, nə qədər düzgün bir seçim edib.

Bu gün Azərbaycan inkişafdadır. Bu gün müstəqil dövlətimiz özünün ən uğurlu dövrünü yaşayır. Çoxşəxslilik tarixində Azərbaycan heç vaxt indiki qədər güclü olmamışdır. Bu gün Azərbaycanda aparılan islahatlar xalqımızın gələcək inkişafını təmin edir. Azərbaycan dövləti çox möhkəm dayaqlar üzərində qurulubdur. Milli mədəniyyət dəyərləri birinci şərtdir. Biz öz milli mədəniyyət dəyərlərimizə sadıq və onları hər şeydən üstün tuturuq. Bu, möhkəm təməldir. Bizim milli ideologiyamız ulu öndər Heydər Əliyev tərəfindən formalaşmışdır. Biz bunu, bu ideologiyamızı inkişaf etdiririk, zənginləşdiririk. Azərbaycançılıq ideologiyası bu gün artıq bir nümunə kimi mövcuddur.

Azərbaycan bu gün dünya miqyasında öz nüfuzunu daha da artırır. Çünki hər bir mövzu ilə bağlı prinsipial mövqə ortaya qoyulur. Hər bir məsələ ilə bağlı müstəqil siyasət kursumuz var. Bizim siyasətimizə təsir etmək mümkün deyil. Məncə artıq bunu bilməyən yoxdur. Cəhdlər var və yaqın ki, olacaq. Ancaq o cəhdlərin səmərəsi sifra bərabərdir. Nəyə görə? Çünki Azərbaycan dövləti möhkəm təməl üzərində qurulubdur. Çünki xalqla iqtidar arasında birlik var. Bizim gücümüzün əsas mənbəyi Azərbaycan xalqıdır.

Azərbaycan beynəlxalq aləmin dəyərli üzvüdür. Bundan sonra görülməli işlər nəticəsində bizim təsir imkanlarımız daha da genişlənməkdir. Bizim təsir imkanlarımız bizə ona görə lazımdır ki, Azərbaycanın maraqlarını təmin edək. Eyni zamanda, regional əməkdaşlıq məsələlərində də istədiyimizə nail olaq. Bizim istədiyimiz əməkdaşlıqdır, qarşılıqlı mənfəətdir, qarşılıqlı dəstəkdir. Bizim başqa fikrimiz yoxdur. Ona görə, regional inkişaf, regional təhlükəsizlik, enerji təhlükəsizliyi məsələlərində Azərbaycan çox önəmli bir ölkəyə çevrilə bilər".

Sonra Heydər Əliyev Mükafatının təqdimmə mərasimi olub. Əvvəlcə Azərbaycanın xalq rəssamı Tahir Salahovun Heydər Əliyev Mükafatı ilə təltif olunması haqqında Azərbaycan Prezidentinin sərəncamı oxunub. Prezident İlham Əliyev mükafatı Tahir Salahova təqdim edib.

Daha sonra Heydər Əliyev Fondu tərəfindən 2009-cu ildə təsis edilən "Qızıl çinar" beynəlxalq mükafatının 2015-ci il üzrə qalibləri elan olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fondu mədəniyyət sahəsində həyata keçirdiyi layihələrə dəstəyinə və Azərbaycan mədəniyyətinin təbliğində fəal iştirakına görə tanınmış incəsənət eksperti Erve Mikaelofa "Qızıl çinar" beynəlxalq mükafatını təqdim edib.

Mehriban Əliyeva qədim muğam irsinin qorunmasına, muğam ifaçılıq məktəbinin inkişafına, yeni ifaçılar nəslinin yetişdirilməsinə, Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələrə görə xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Ağaxan Abdullayevə də "Qızıl çinar" beynəlxalq mükafatını təqdim edib.

Təntənəli mərasim bədi hissə ilə davam etdirilib.

Bakıda Veloparkın açılışı olub



Mayın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı Arzu Əliyeva Veloparkın açılışında iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı əvvəlcə Veloparkın baş planına baxıblar.

Ümumi sahəsi 30 hektardan çox olan Veloparkın ərazisində Avropa Oyunlarında istifadə olunacaq BMX veloparkı da inşa olunub. Sahəsi 28 min kvadratmetr olan BMX veloparkında yarışların keçirilməsi üçün maneəli meydança qurulub ki, onun da sahəsi 6700 kvadratmetrdir. Meydançada yaradılan şərait Beynəlxalq Velosipedçilər İttifaqının standartlarına tam uyğundur. Həm yarış iştirakçıları, həm də azarkeşlər üçün hər cür şəraitin yaradıldığı BMX veloparkında 1197 nəfərlik tamaşaçı yeri yaradılıb. Burada yüksək səviyyəli qonaqlar, idmançılar, əlil tamaşaçılar və mətbuat nümayəndələri üçün xüsusi yerlər nəzərdə tutulub.

Dünya idmanında xüsusi yeri olan BMX start xəttindən istifadə edən və maneəli çıxışlarda motokros stilində yarışan velosipedçilərlə bağlı idman növüdür. Ötən əsrin 70-ci illərində əsas qoyulan bu idman növü indi bütün dünyada məşhurdur. 1981-ci ildə Beynəlxalq BMX Federasiyasının təsis olunması, bir il sonra dünya çempionatının keçirilməsi ilə bu idman növünün şöhrəti daha da artıb və hazırda Beynəlxalq Velosipedçilər İttifaqının tərkib hissəsinə çevrilib. 2003-cü ildən isə BMX Beynəlxalq Olimpiya Komitəsinin proqramına daxil edilib və ilk dəfə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında təmsil olunub.

Ölkəmizdə keçirilən velosiped yarışları isə bu prosesin uğurlu inkişaf etdiyini və kifayət qədər maraqlı doğurduğunu bir daha təsdiqləyir. Azərbaycanın artıq 3 ildir fəaliyyət göstərən "Synergy Baku Cycling Project" velosiped komandasının üzvləri 2013-cü ildən Beynəlxalq Velosipedçilər İttifaqının təşkil etdiyi Avropa və Asiya turlarında iştirak edir. Komandanın 12 nəfər-

dən ibarət üzvü indiyə qədər Xorvatiyada, Fransada və digər ölkələrdə keçirilən beynəlxalq yarışlarda uğurlu çıxışlar edib.

Komandanın üzvləri Veloparkda Prezident İlham Əliyevlə görüşərək ölkədə idmançılar, o cümlədən onlar üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

Velosipedçiləri qazandıqları uğur münasibətilə təbrik edən Prezident İlham Əliyev deyib: "Mən sizi qələbə münasibətilə təbrik edirəm. Şadam ki, Azərbaycanda idmanın velosiped növü də uğurlu inkişaf edir. Gözlənilən var, veloparklar yaradılır. "Tour d' Azerbaidjan" artıq beynəlxalq idman yarışları kimi dünyada tanınır. Mən bazar günü "Eurosport" kanalı ilə bu yarışları izləmişəm. Çox böyük zövq almışam. İlk növbədə ona görə ki, indi bu yarışlar çox maraqlıdır. Eyni zamanda, Bakının gözəlliyini bir daha bütün dünyaya göstərir. Siz də çox böyük uğur qazandırsınız, komanda hesabında birinci yerə layiq görülmüşünüz".

Bir milyonuncu ağacı Leyla Əliyeva əkib



Mayın 12-də "Yaşıl Marafon" layihəsi çərçivəsində Xəzər rayonunun Zirə qəsəbəsində bir milyonuncu

və bitki növləri yetişdirilir. Sahəsi 20 hektar olan kompleksdə 100 nəfərdən artıq işçi çalışır. Hər bir burada 2-3 milyon

Ağacəkmə aksiyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə ümumilikdə bu



ağac ekilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə iştirak edib.

Əvvəlcə IDEA İctimai Birliyinin dəstəyi ilə Zirədə tikilmiş müasir istixana kompleksinə isə tanınmış incəsənət eksperti Erve Mikaelofa "Qızıl çinar" beynəlxalq mükafatını təqdim edib.

500 gül növünün yetişdirildiyi istixana 6 bölmədən ibarətdir. Bu bölmələrdə toxumlar və şitillər becərilir, həmçinin xəstə bitkilər müalicə olunur.

Sonra Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak edib və "Yaşıl Marafon" layihəsi çərçivəsində bir milyonuncu ağacı əkib.

ərazidə IDEA İctimai Birliyinin 100-ə yaxın könüllüsü tərəfindən 5 min ağac ekilib. Leyla Əliyeva yaradılmaqda olan IDEA ekoparkı ilə də tanış olub, burada Azərbaycanda nəslil kəsilməkdə olan heyvanlar üçün yaradılmış şəraitlə maraqlanıb.

Qeyd edək ki, ağacəkmə aksiyasında Binəqədi gəncləri də yaxından iştirak edib.

BİNƏQƏDİ

Təsisçi:
Binəqədi Rayon İcra Hakimiyyəti

Baş redaktor:
Rüfət Mərdanov

Ünvan:
AZ1130, Bakı, Binəqədi rayonu,
Nizami Nərimanov küçəsi, 75

Tel.: (012) 563 57 28

E-mail: bineqediqazet@mail.ru

Qeydiyyat nömrəsi: 55 | VÖEN: 1002874841

"Binəqədi" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməsi, "Azərbaycan" nəşriyyatında çap edilmişdir

Tiraj: 2000 | Qiyməti: 40 qəpik

Avropa Oyunlarına hazırlıq məsələləri müzakirə olunub



Mayın 7-də Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Aparatında "Bakı-2015" birinci Avropa Oyunlarına hazırlıqla bağlı növbəti iclas keçirilib. İclasda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, icra hakimiyyəti başçısının müavini və məsul işçiləri, rayonun hüquq-mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İclasda ilk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti başçısının 3 mart 2015-ci il tarixli 89 nömrəli və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 3 dekabr 2014-cü il tarixli 244 nömrəli, həmçinin

ləcəyi idman kompleksləri və obyektlərin yerləşdiyi ərazilərdə aparılan abadlaşdırma işləri barədə ətraflı məlumat verərək bildirdi ki, yarışların keçiriləcəyi müddətdə rayonun küçə, prospekt və meydanlarında nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Eyni zamanda, məişət tullantılarının daşınması qrafiklərinin müəyyənləşdirilməsi ilə bağlı işlər görüldü. Əhalinin və digər istehlakçıların operativ qayda-rabite, qaz, elektrik enerjisi və s. ilə təmini məqsədilə aidiyyəti qurumlarda güclən-



19 dekabr 2014-cü il tarixli 263 nömrəli sərəncamları ilə təsdiq edilmiş tədbirlər planlarına müvafiq olaraq yaradılmış rayon qərarlarının fəaliyyəti müzakirə olunub.

Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Bakı şəhəri üzrə qərarların üzvü İlqar Süleymanov birinci Avropa Oyunlarının keçiri-

dirilməsi iş rejiminə keçirilib. İ. Süleymanov İş Planında nəzərdə tutulmuş digər tədbirlərin icrası barədə də toplantı iştirakçılarına geniş məlumat verib.

"Heydər Əliyev məfkurəsi" mövzusunda tədbir



Binəqədi Rayon İcra Hakimiyyətində ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü münasibətilə "Heydər Əliyev məfkurəsi" adlı tədbir keçirilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, R.Rza adına Beynəlxalq mükafat laureatı, "Qızıl Qələm" mükafatçısı Zöhrə Əsgərova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının

məsul işçiləri və rayonun fəal gəncləri iştirak ediblər.

Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında abidəsinin önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin ruhuna dərin ehtiramlarını bir dəqiqəlik sükutla bildirdilər. Sonra iştirakçılar ulu öndər Heydər Əliyevə həsr olunmuş filmə tamaşa ediblər.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış edərək Azərbaycanın bugünkü

inkişaf yolunu ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin davamı kimi səciyyələndirib və Heydər Əliyevin bütün həyatı boyu vətəninin, xalqının gələcəyini düşündüyünü, Azərbaycanın müstəqilliyinin əbədiyyətinə bütün varlığı ilə inanaraq dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini müəyyənləşdirdiyini qeyd edib.

Tədbirdə Zöhrə Əsgərovanın "Heydər Əliyev məfkurəsi" mövzusunda məruzə ilə çıxış edib.

Binəqədi RİH-in nümayəndələri Beynəlxalq Forumda



Gürcüstanın paytaxtı Tbilisi şəhərində Almaniyə Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə «Şəhərlərin idarə olunması» mövzusunda 8-ci Beynəlxalq Forum keçirilib. Tədbirdə Fransa, Almaniyə, Çexiya, Gürcüstan, Azərbaycan, Niderland və digər ölkələrin nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri və ekspertlər iştirak ediblər. Forumda Azərbaycanı 8 nəfər, o cümlədən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süley-

manov və RİH başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov təmsil ediblər.

Forumda Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kvirikaşvili, Tbilisi şəhərinin meri David Narmania, Almaniyanın Gürcüstandakı səfiri Ortvin Heniq, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Cənubi Qafqaz üzrə direktoru Martin Homola, Fransa Baş nazirinin məsləhətçisi Patriq Fomeri və di-

gər məsul şəxslər çıxış edərək müasir şəraitdə şəhərsalma mədəniyyətindən və şəhərlərin idarə olunması məsələləri, həmçinin yerli iqtisadiyyatın inkişafı barədə danışıblar.

Forum üç sessiyada davam edib. Sessiyalarda Avropa təcrübəsi, şəhərsalma mədəniyyətinin inkişaf etdirilməsi strategiyası və inteqrasiyası, gələcək şəhərlər haqqında məruzələr dinlənib.

Binəqədi RİH başçısı Aparatının şöbə müdiri Ramiz Göyüşov jurnalistlərə forumla bağlı mülahizələrini açıqla-

yıb: «Forum ənənəvi şəkildə hər il keçirilir. Bu tədbirdə əsasən şəhərlərin idarə olunmasında kompleks məsələlər müzakirə olunub, şəhərsalma, ekoloji məsələlər, ətraf mühitin qorunması, bu proseslərdə yerli idarəetmənin yanaşmaları haqqında məruzələr dinlənib. Forumda Almaniyə, Çexiya, Gürcüstan, Azərbaycan, Niderland nümayəndələri öz təcrübələrindən söhbət açdılar. Tədbirə Almaniyə Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan nümayəndələri də qatılıb, həmçinin Sumqayıt, Gəncə şəhərlərinin, Bakı şəhərinin Binəqədi rayonunun, Şəki şəhəri yerli idarəetmə orqanlarının və digər bələdiyyə və dövlət orqanlarının nümayəndələri dəvət olunub. Biz burada əldə etdiyimiz təcrübələri, şübhəsiz ki, şəhərsalma məsələlərində istifadə edəcəyik. Onu da qeyd edim ki, forum çərçivəsində müxtəlif ölkələrin nümayəndələri ilə təmas qurduq, onlara Azərbaycanın sürətli inkişafı, əldə etdiyimiz uğurlar barədə ətraflı məlumat verdik, fikir mübadiləsi apardıq».

Ulu öndərin xatirəsi anılıb



ESMİRA

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Ağasadıq Gəraybəyli - 71 ünvanındakı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) ərazi ilk partiya təşkilatının Qadınlar Şurası ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü ilə bağlı tədbir keçirib.

Tədbiri giriş sözü ilə açan Qadınlar Şurasının sədri, Binəqədi rayon MKS-in 1 saylı filialının müdiri Almaz Ələkbərova ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlu-

mat verib, ümummilli liderin bütün əhəmiyyətli sahələr kimi, mədəniyyətə, o cümlədən kitabxana sistemində daim böyük diqqət və qayğı ilə yanaşdığını vurğulayıb. O, Heydər Əliyevin böyük tarixi şəxsiyyət, idarəçilik sahəsində fenomen qabiliyyətə malik olduğunu diqqətə çatdıraraq ulu öndərin Azərbaycan mədəniyyəti, ədəbiyyatı, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması istiqamətində gördüyü işlərdən söhbət açdı. Ümummilli liderin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərindən danışan A.Ələkbərova hazırda bu

siyasətin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Sonra çıxış edən ərazi ilk partiya təşkilatının sədri, MKS-in direktoru Rəna Biləndərli Azərbaycan xalqının tarixində silinməz izlər qoymuş dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz qarşısında əvəzsiz xidmətlərindən söz açdı.

Daha sonra ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib. Mərasimin sonunda iştirakçılar Heydər Əliyev irsinə həsr edilmiş sərgi ilə tanış olublar.

Faşizm üzərində Qələbənin 70 illiyi qeyd olunub

Mayın 9-da Biləcəri qəsəbəsində yerləşən Daxili Qoşunların "N" saylı hərbi hissəsində 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubileyinə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov və Aygün Əliyeva, Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurası rayon şöbəsinin sədri Telman Hətəmov, rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, 1941-1945-



ci illər Böyük Vətən müharibəsi iştirakçıları, Binəqədi RİH başçısı Aparatının məsul işçiləri, hərbi hissənin əsgər və zabıt heyəti iştirak edib.

İlk öncə iştirakçılar torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə güllər düzüblər. Sonra vətən uğrunda canını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Daxili Qoşunların müxtəlif əməliyyatlarda istifadə etdiyi müasir silah və hərbi

texnika ilə tanışlıqdan sonra çıxış edən Qələbənin 70 illik yubileyi münasibətilə Böyük Vətən müharibəsi iştirakçıları rayon rəhbərliyi adından təbrik edərək onlara dərin ehtiramını bildirdi. Faşistlərə qarşı qanlı döyüşlərdə qəhrəman Azərbaycan oğullarının şücaətlərindən danışan natiq Böyük Vətən müharibəsi iştirakçılarının tarixi keçmişimizin şanlı səhifələrini əks etdirən canlı əfsanələr olduğunu bir daha xatırladı.

Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafi-

zə Orqanları Veteranları Şurası rayon şöbəsinin sədri T.Hətəmov veteranlara göstərilən dövlət qayğısından danışdı və bu diqqətə görə veteranlar arasında ölkə rəhbərliyinə minnətdarlığını bildirdi.

Sonra tədbir iştirakçıları Daxili Qoşunların şəxsi heyətinin təntənəli keçidinə tamaşa ediblər və veteranlar Qələbənin 70 illik yubiley medalı ilə təltif olublar.

Tədbir hərbi hissənin ərazisində rəmzi olaraq 70 ədəd ağacın əkilməsi və konsert proqramı ilə başa çatdı.

Avropalı qonaqlar Binəqədi rayonunda olublar



Mayın 13-də Şərqi Tərəfdaşlığı çərçivəsində yerli və regional səviyyədə Dövlət İdarəetmə İslahatları proqramı üzrə Çexiya səfirliyinin dəstəyi ilə Belarus, Ukrayna, Moldova, Gürcüstan, Çexiya, Rusiya,

Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva qonaqları salamlayaraq, yerli və regional səviyyədə dövlət idarəetmə islahatlarının ölkəmizdə uğurla icra olunduğunu qeyd



Portuqaliya və Avstraliya-dan 29 nəfərlik nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində Binəqədi rayonunda olublar.

Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında ulu öndərin abidəsini ziyarət etdikdən sonra qonaqlar Binəqədi Rayon İcra Hakimiyyətinin fəaliyyəti ilə tanış olublar. Biləncəri qəsəbəsində bələdiyyə işinin təşkili, bələdiyyələrin funksiyaları və büdcəsinin formalaşması mövzusunda keçirilən tədbirdə iştirak edəblər.

edib və «Bakı 2015» ilk Avropa Oyunları çərçivəsində rayonda gedən işlər haqqında geniş məlumat verib.

Biləncəri qəsəbəsinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunduqdan sonra belaruslu qonaq Aleksandr Tixonov və Çexiya səfirliyinin əməkdaşı Pyotr Preslik Binəqədi rayonunda görülən işlərin yüksək səviyyədə təşkil olduğunu vurğulayıblar.

Sonda qonaqlar Azərbaycan mədəniyyətini, tarixini əks etdirən rəmzi hədiyyələr təqdim olub.

Qubalı gənclər Binəqədi rayonunda



Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Bakı şəhərinə ekskursiyaya gələn bir qrup qubalı gənc Binəqədi rayonunda olublar. Yeni

məsi məqsədlə görülən işlər haqqında ətraflı məlumat verilib.

YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov və rayon Gənclər və İdman idarəsinin rəisi Qüdsi Bay-



Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının inzibati binası ilə tanış olan gənclərə burada təşkilatın həyata keçirdiyi tədbirlər, o cümlədən ulu öndərin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliği, müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissəsinin gücləndirilməsi, gənclərin milli, mədəni, əxlaqi dəyərlərimizə sevgi ruhunda tərbiyə edil-

ramov ölkəmizdə gənclərə böyük diqqət göstərildiyini nəzərə çatdırıblar, binəqədili gənclərin rayon rəhbərliyinin qayğısı ilə əhatə olunduğunu, onlara bütün sahələrdə yüksək etimad dəstək göstərildiyini vurğulayıblar.

Sonra qonaqlar Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında gəzintiyə çıxıblar. Görüş çay süfrəsi ətrafında diskussiya ilə davam etdirilib.

“Ağsaqqallar dövlətimizin inkişafı və tərəqqisinə öz töhfələrini verirlər”

ESMİRA ORUCOVA

Binəqədi Rayon Ağsaqqallar Şurasının fevral ayında keçirilmiş konfransında təqaüddə olan ədliyyə general-mayoru Akif Rəfiyev Ağsaqqallar Şurasına sədr seçilmişdir. Akif müəllimlə söhbətimizdə qurumun fəaliyyəti, qarşıdakı planlar və s. barədə danışıq.

– Akif müəllim, zamanından və məkandan asılı olmayaraq, ağsaqqal məsləhətinə hər zaman ehtiyac duyulur. Ağsaqqallar həm də xalqımızın adət və ənənələrinin qoruyucusu kimi çıxış edirlər...

– Azərbaycan bu gün regionda iqtisadi, siyasi inkişaf baxımından aparıcı yerdədir. Respublikamızda həyata keçirilən irimiqyaslı iqtisadi layihələr ölkədə neft sənayesinin, kənd təsərrüfatının və digər sahələrin yüksəlmə templə inkişafına zəmin yaradıb. Ölkəmiz iqtisadi gücü sayəsində regionda söz sahibidir. Qafqaz regionunda hər hansı iqtisadi layihənin həyata keçirilməsi Azərbaycanın iştirakı olmadan mümkün deyildir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi uzaqgörən siyasəti yüksək dinamizmle davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində respublikamızın uğurları illəndən-illə daha da artır.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra cəmiyyətdə ağsaqqalların rolu, nüfuzu daha da gücləndi. Ümummilli lider ağsaqqallara həmişə böyük ehtiramla yanaşır, ağsaqqal sözünün hikmətinin böyüklüyünə daim yüksək qiymət verir, onları cəmiyyətin ən şərəfli, fəxrətli üzvləri kimi qəbul edirdi. Heydər Əliyev siyasətinin davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu gözəl ənənə indi də layiqincə davam etdirilir. Cənab İlham Əliyev respublikamızın regionlarına, şəhər və qəsəbələrində səfərləri zamanı mütləq olaraq ahl və vətəndaşlarla, ağsaqqal və ziyalılarla görüşür, onların arzu və istəkləri, problemləri ilə maraqlanır. Şübhəsiz ki, dövlət başçısının diqqət və qayğısı hər zaman hiss edilən el ağsaqqalları dövlətimizin inkişafı və tərəqqisinə öz töhfələrini verirlər.

– Binəqədi Rayon Ağsaqqallar Şurasının son seçki konfransında quruma sədr seçilmisiniz. Şuranın gələcək fəaliyyətinin əsas istiqamətləri və prioritetləri nədən ibarətdir?

– Ağsaqqallar Şurasının sədri vəzifəsinə seçilməyim mənim üçün böyük şərəf və məsuliyyətdir. Cəmiyyətimizdə hər zaman ağsaqqal sözü, ağsaqqal nəsihətinə ehtiyac olub. Ən böyük uğurların təməlinə də ağsaqqal iradəsi durur. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı ağsaqqallara xüsusi hörmətlə yanaşır, rayonun sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatın-

da onların dəyərli məsləhətlərindən, rəy və təkliflərindən bəhrələnin. Ağsaqqallar Şurasının məqsədi tərbiyə, tövsiyə xarakterli işlərdir. Bizim əsas vəzifəmiz müasir gəncliyimizi milli vətənpərvərlik ruhunda yetişdirmək, onları düzgün yola istiqamətləndirmək, cəmiyyətimizi narahat edən məsələlərin həllində fəal iştirak etmək, dövlətimizin yürütdüyü siyasəti dəstəkləməkdir. Milli-mənəvi dəyərlərimizin qorunması, saflıq, ədalətlik kimi yüksək insani keyfiyyətlərin cəmiyyətdə geniş yayılmasını təmin etmək vacib məsələlərdəndir. Gənc nəslin layihənin həyata keçirilməsi, Vətənə sədaqət ruhunda tərbiyəsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.



illiyinə həsr olunmuş tədbirdə, 1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi münasibətilə keçirilən mərasimdə fəal iştirak etmiş. İcra hakimiyyəti başçısının rayon sakinləri ilə keçirdiyi söhbətlərə ağsaqqallar da qatılaraq, öz tövsiyə xarakterli fikirlərini bölüşürlər. Fürsətdən istifadə edib Binəqədi rayonunda ağsaqqalların ictimai-siyasi fəallığının təmin edilməsi üçün yaradılan yüksək şərəitə görə rayon rəhbərliyinə ağsaqqallar adından minnətdarlığımı bildirirəm.

lan problemlərin qanun çərçivəsində həlli üçün real tədbirlər görülür.

Rayonumuzda həyata keçirilən davamlı abadlıq işləri dövlət başçısının apardığı düzgün kadr siyasətinin nəticəsidir. Biz hamımız Binəqədi rayonunun daha da gözəlləşməsi və gələcək inkişafı üçün bütün gücümüzü səfərbər etməliyik. Görülən işlər əhəlinin istəklərinə uyğun olmalı, sakinlərin istirahəti üçün şərait yaradılmalıdır. Yenilik həmişə çətinliklə qarşılaşır. Binəqədi rayonunun rəhbərliyi bu çə-

ARAYIŞ:

Akif Bəşir oğlu Rəfiyev 1936-cı il martın 23-də Gəncə şəhərində anadan olmuşdur. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsini bitirmişdir.

1960-1961-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunda ekspert-kriminalist, 1961-64-cü illərdə Şəmkir rayon prokurorunun köməkçisi, 1964-1966-cı illərdə Azərbaycan SSR Prokurorluğunda şöbə prokuroru, 1966-1970-ci illərdə İsmayilli rayon prokuroru, 1970-1976-cı illərdə Mingəçevir şəhər prokuroru, 1976-1979-cu illərdə Zaqatala rayon prokuroru, 1979-1981-ci illərdə Sumqayıt şəhər prokuroru işləmişdir.

1982-ci ilin yanvarından 1989-cu ilin avqust ayına kimi Azərbaycan SSR Daxili İşlər Nazirliyinin İstintaq idarəsinin rəisi, 1989-1991-ci illərdə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, 1991-2002-ci illərdə isə Azərbaycan Respublikası ədliyyə nazirinin müavini vəzifələrində çalışmışdır.

Akif Rəfiyev hüquq-mühafizə orqanlarında 42 il fasiləsiz işləmişdir. 1989-cu ildə respublikada, xüsusilə Qarabağda cinayətkarlığa qarşı mübarizədə, eləcə də sabitliyin təmin olunmasında göstərdiyi xidmətlərə görə «Əməkdar hüquqşünas» fəxri adına layiq görülmüşdür. 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən, ona 3-cü dərəcəli dövlət ədliyyə müavini (ədliyyə general-mayoru) rütbəsi verilmişdir. SSRİ Hüquqşünaslar İttifaqının üzvü olmuşdur. İşlədiyi müddət ərzində hüquq jurnallarında məqalə və müsahibələri, hüququn ayrı-ayrı aktual məsələləri və problemlərinə dair 100-dən artıq çıxışı və məqaləni dərc olunmuşdur. Akif müəllim 2005-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında hüquq fənnindən dərs deyir.

Ailəlidir. İki övladı var.

Bütün bunlarla bağlı şura tərəfindən müvafiq tədbirlər planı hazırlanmışdır. Plana əsasən, müxtəlif layihələrin reallaşdırılması nəzərdə tutulur. İndiyə qədər rayon gəncləri ilə bir neçə görüşümüz olub, “dəyirmi masa” keçirilib, maraqlı və əhatəli söhbətlər aparılmışdır. Qeyd edim ki, martın 2-dən rəsmi olaraq sədr kimi fəaliyyətə başlamışam. Martın 10-da keçirilən birinci yığıncaqda şuranın əsasnaməsi qəbul edildi və Respublika Ağsaqqallar Şurası tərəfindən təsdiqləndi. Eyni zamanda, idarə heyəti üzvləri arasında vəzifə bölgüsü də aparıldı.

Rayonda təşkil olunan müxtəlif tədbirlərdə, məsələn, Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Şahin” hərbi-idman oyunlarının rayon mərhələsində, “Çanaqqala” zəfərinin 100

– Rayon sakini kimi Binəqədidə gedən sosial-iqtisadi inkişaf və dəyişikliklərlə bağlı nə deyə bilərsiniz?

– Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və düşünülmüş siyasət ölkəmizin iqtisadi inkişafına, regionda nüfuz qazanmasına geniş imkan yaratmışdır. Respublikamızın bütün bölgələrində infrastruktur dəyişiklikləri aparılıb, xalqımızın maddi rifahı və yaşayışı üçün lazımı işlər həyata keçirilir. Binəqədi rayonda da iqtisadi inkişaf proseslərində daim öndə gedir. Burada aparılan quruculuq-abadlıq işləri Dövlət Proqramına uyğun həyata keçirilir. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə tez-tez görüşür, onların problemləri ilə yaxından tanış olur. Əhali tərəfindən qaldırı-

tinliklərin öhdəsindən uğurla gəlir. Əhali ilə münasibətdə nöqsanların aradan qaldırılmasında, məmurlara verilən tapşırıqların yerinə yetirilməsində icraya nəzarətin həyata keçirilməsi sahəsində ciddi tələblər qoyulmuşdur. Məhz bunun nəticəsidir ki, rayonda son illərdə müsbət doğru xeyli dəyişikliklər var. Sevinirdi ki, Binəqədi RİH-də gənc kadrlara xüsusi diqqət ayrılıb və artıq formalaşmış bu işgüzar komanda verilmiş tapşırıqları vicdanla, prinsipiallıqla həyata keçirir.

– Akif müəllim, Azərbaycan dövləti daim gənclərin qayğısına qalır, onların ölkənin iqtisadi və siyasi inkişafında fəal qüvvəyə çevrilməsinə hər cür şərait yaradır. Rayon gənclərinin ictimai-siyasi fəallığının artırılması, onların vətənpərvər ruhda böyüməsi

istiqamətində nə kimi işlərin görülməsi nəzərdə tutulur?

– Gənclərimizin dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, vətənimizin davamlı inkişafında, ictimai-siyasi sabitliyin qorunub saxlanılmasında, elm, təhsil və mədəniyyətimizin inkişafında rolunu artırmaq üçün dövlətimiz tərəfindən mühüm tədbirlər həyata keçirilir. Binəqədi Rayon Ağsaqqallar Şurası yerli icra hakimiyyətinin dəstəyi ilə gənclər arasında təlim-tərbiyə işlərinin aparılmasına, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasına, zərərli vərdislərdən uzaqlaşaraq faydalı əməklə məşğul olmalarına, vətənə layiqli övlad kimi yetişmələrinə dəstək üçün müəyyən layihələrin, “dəyirmi masa”ların həyata keçirilməsini planlaşdırır.

Ağsaqqallar Şurasının əsas vəzifələrindən biri də gəncləri doğru yola istiqamətləndirməkdir. Qoy gənclərimiz ağsaqqalların bilik və bacarıqlarından, zəngin həyat təcrübəsindən, potensialından faydalansınlar, dövlətçiliyimizin daha da gücləndirilməsinə xidmət etsinlər. Müasir dövrdə bəşəriyyəti narahat edən məsələlərdən biri də narkomaniyadır. Azərbaycan hökuməti ümumbəşəri problemə çevrilən bu bələnin yayılmasının qarşısını alınması məqsədilə müəyyən tədbirlər həyata keçirir. Respublikamız narkomaniyaya qarşı mübarizədə dünya ölkələri və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərir. Düşünürəm ki, yeniyetmə və gənclərin zərərli vərdislərə meyil etməməsi üçün ailədə və məktəblərdə ciddi iş aparılmalıdır. Təlim-tərbiyənin əsası ilk olaraq ailədə qoyulur. Gənclər arasında narkomanianın yayılmasının qarşısını almaq üçün maarifləndirici seminarların keçirilməsi, gənclərə təlim və aqıq söhbətlərin aparılması son dərəcə əhəmiyyətlidir.

Tolerant mühitin qorunması və təbliği, dini radikalizmə meyillərinin qarşısının alınması istiqamətində müxtəlif tədbirlərin təşkilini planlaşdırırıq. Bütün bunlarla yanaşı, ailə dəyərləri və ənənələrinin geniş təbliği məqsədilə bir sıra layihələrin həyata keçirilməsi də nəzərdə tutulmuşdur.

Tədbirlər planına uyğun olaraq, təhsil müəssisələrində görüşlərin keçirilməsini nəzərdə tutmuşduq. Gənclərə izah etməliyik ki, onlar müxtəlif idman növləri ilə məşğul olsınlar, intellektual oyunlara daha çox maraq göstərsinlər. Çalışacağıq ki, bizə göstərilən etimadı doğruldaq. İnanıram ki, rayon ağsaqqalları qarşıda duran mühüm vəzifələrin öhdəsindən layiqincə gələcək və ölkəmizin dinamik inkişafı naminə səylə çalışacaqlar.

Məktəblərdə maarifləndirmə təlimi

Mayın 12-si və 13-ü tarixlərində Binəqədi Rayon İcra Hakimiyyəti və “Hüquq dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri Nazir Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərviz Əliyev, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Aparatının məsul işçisi Tu-

ran Cahangirova, Binəqədi Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin inspektoru Fizzə Məmmədova və Binəqədi Rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin nümayəndəsi Lətifə Bağirova “Yetkinlik yaşına

çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanunun təbliği, yetkinlik yaşına çatmayanların baxımsızlığının, kimsəsizliyinin və onların tərəfindən hüquq pozuntularının törədilməsinin qarşısının alınması mövzularını ətrafında çıxış ediblər.

çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanunun təbliği, yetkinlik yaşına çatmayanların baxımsızlığının, kimsəsizliyinin və onların tərəfindən hüquq pozuntularının törədilməsinin qarşısının alınması mövzularını ətrafında çıxış ediblər.

Hüseynbala Mirələmov:

“Ən yaxşı əsərimi hələ yazmamışam”

ESMİRA ORUCOVA

“Bahar günlərindən biri idi. Səhər yağışından sonra günəşin qızıl şüaları buludların arasından süzülürək məxmər kimi çölləri, yaşıl yamaqları al qumaşa boyamışdı.

Gəlini evdə olmadıq üçün Kübra xala çadrasını başına atdı, zənbili götürüb kiçik nəvəsi Elçinlə bazarlığa getdi. Kübra xala bazarı gəzə-gəzə çörək mağazasının yanına gəldi. Mağazada hər cür çörəklər, qoğallar satılırdı. Özü də bütün yeyinti şeylərindən ucuz! Bəli, çörək boldur. Kübra xalının nəzərləri bir anlıq mağazadakı çörəklərin üstündə donub qaldı.

Xəyal onu qanadlarına alıb çox uzaqlara apardı...”

Bu, tanınmış yazıçı-ssenarist Hüseynbala Mirələmovun “Bir tikə çörək” hekayəsindən bir parçadır. Hüseynbala müəllim qələminin ilk məhsulu olan bu hekayəni 7-ci sinifdə oxuyanda yazıb. Elə həmin vaxtdan bu istedadlı gəncin əsərləri çoxlu sayda oxucu kütləsini özünə cəlb edə bilib. Bəlkə də ilk hekayənin bu qədər oxunacağı olmasa, sevilməsi Hüseynbala müəllimin gələcək yaradıcılığına ciğır açıb. Onun əsərlərində müxtəlif mövzular – həyatı problemlər, saf sevgi, milli-mənəvi dəyərlər, vətənpərvərlik, müxtəlif talelər yer alıb. “Xacalət”, “Cəza”, “Gəlinlik paltarları”, “Yağan qar”, “40-cı otaq”, “Sonuncu fateh”, “İzlər”, “Qayada çiçək” və digər əsərlərinin mövzuları aktuallığı ilə seçilir. Hüseynbala müəllimin əsərlərini oxuduqca insanın həyata baxışı dəyişir, ürəyi yaşamaq, yaratmaq eşqi ilə həyran.

Müəssisimiz yazıçı-ssenarist, millət vəkili, Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri, texnika elmləri doktoru, professor, Azərbaycan Mühəndislik Akademiyasının müxbir üzvü, Rusiya Mədəniyyət Akademiyasının, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, çoxsaylı elmi və bədii əsərlərin müəllifi, “Qızıl kəlmə”, “Qızıl qələm”, “Qızıl buta”, “Abdulla Şaiq” və “Rəsul Rza” mükafatları laureatı, Fransa Sənayeçilər Assosiasiyasının “Napoleon” qızıl medalının sahibi Hüseynbala Mirələmovdur. Onunla söhbətimiz çox maraqlı alındı. Tanınmış qələm sahibinin əsərləri Binəqədi sakinləri tərəfindən də sevilir. Təsəffüfi deyil ki, Hüseynbala Mirələmovun bir sıra əsərləri Binəqədi rayonunda tamaşaşaya qoyulub.

– Hüseynbala müəllim, 70 yaşın astanasındasınız. Deyirlər həyatı gərək elə yaşayasan ki, keçmişə baxıb köks ötürməyəsən. Bəs Siz necə, geridə qoyduğunuz ömür yolunuzdan razısınız mı?

– Məncə, ötən illərə nəzər salan hər kəs kövrək hissələr yaşayır. Keçdiyim ömür yolu maraqlı və rəngarəng olub. Heç vaxt deyə bilmərəm ki, həyatımdan razıyam, lakin narazı qaldığımda söyləməyə haqqım yoxdur. Düşünürəm ki, heç bir normal insan keçmiş həyatından tam razı ola bilməz. Əgər kimsə həyatından tam şəkildə razıdırsa, deməli, onun heç bir arzu və istəkləri olmayıb, heç nəyə nail olmağa çalışmayıb. Həyatını maraqlı yaşayan insan daha çox yaşamaq istəyir və gələcəkdə də maraqlı həyat sürmək arzusunda olur. Ümumiyyətlə, hər dövrün öz gəzəlikləri var. Uşaqlıq, məktəb, tələbəlik illəri insan həyatının unudulmaz dövrüdür. Hansı yaşda olmağından asılı olmayaraq, həmin illəri döndə-döndə xatırlayırsan, o dövrün sevincini bir də yaşamaq istəyirsən. Bilirsiniz nə üçün heylsilənirəm? Gəncliyimdə vaxtımı o qədər boş işlərə sərf etmişəm ki... Baxmayaraq ki, orta məktəbi “Gümüş medal”la bitirmişəm, hərdən uşaqlara qoşulub yeyilənmişəm və bu, dərslərə daha ciddi yanaşmağuma əngəl olub. İndi həmin anları düşünəndə çox heylsilənirəm. Bax, həyatda narazı qaldığım anlardan biri budur. Digərləri isə qəlbimdə sirr kimi qalsın. İllər çox tez keçir. Heç bilmədim ki, 70 yaşın astanasına nə vaxt gəlib çatdım. Amma onu da deyim ki, insan yaşa dolduqca hər şeyin qədrini daha yaxşı bilir, ən çox da gözəlliyin.

– Gözəlliyi nədə görürsünüz?

– Maraqlı sualdır. Gözəllik məfhumu çox geniş anlayışdır. Gözəlliyi ilk növbədə gözəllə müşahidə edərsən, sonra qəlbən necə qavrayırsan, sən də həmin gözəlliyi məhz o formada görürsən. Gözəlliyi qavramaq hər bir insanın daxili keyfiyyətləri ilə bağlı xüsusiyyətdir. Sözsüz ki, zövqlər müxtəlifdir. Bir sözlə, insan özünə uyğun, ürəyinə yatan hər bir şeyi gözəl hesab edə bilər.

– Məşhur bir mahnıda deyilir: “Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim”. Hüseynbala Mirələmov necə, ötən günlərini gələn günlərinə qurban verərdimi?

– Ötən günlərimi qaytaraydılar, pis olmazdı. Amma gələcəyi heç nəyə qurban vermək istəməzdim. Çünki ötən dövrdə həyatımda olan bütün çatışmazlıqları həyat təcrübəmdən yararlanaraq həll etmək istərdim.

– Yeni həyatınızda nəyi isə dəyişmək istərdiniz...

– İmkanım olsaydı çox şeyi dəyişərdim. Bu sözlərdən sonra üç nöqtə və ya nöqtələr qoyardım. Onu da deyim ki, nöqtələr mənim sırımıdır. Hərdən düşünürəm ki, kaş 20 yaşında olaydım. Elə olsaydı həyatım bəlkə də tamam başqa cür qurulardı. Təəssüf ki, ötən günləri qaytarmaq mümkün deyil.

– Məhəbbət Sizin üçün nə deməkdir?

– Bu elə bir hissdir ki, insanı əhatə edən hər şeyə şamil oluna bilər. Anaya məhəbbət, Vətənə məhəbbət, övlada məhəbbət və s. Daha bir məhəbbət də var ki, bu, bir insanın digər insana olan ülvə hissləridir. Allah tərəfindən qadın və kişi bir yerdə olmaq üçün yaradılıb. Bu hisslərdən yaranan məhəbbət mən xüsusi kateqoriyaya aid edərəm. Vətənə, torpağa, anaya məhəbbət insanın gənində olur. Qadın və kişinin sevgisi isə daxili hisslərin bürüzə verilməsi deməkdir. Bəşəriyyəti yaşadan bu məhəbbətdir. Sevgi, məhəbbət mənim daxili aləmdir. Bu hisslər daxili aləmindən kənara çıxdısa, deməli, artıq o, sevgi deyil.

– Necə düşünürsünüz, hər yaşda sevmək olarmı?

– Məncə, insanın yaşı artıqca o, daha güclü sevməyə başlayır. Çünki illər keçdikcə sevgi daha çox dərk edilir,



daha ülvə hisslərlə müşayiət olunur.

– İnsanlarda ən çox dəyərləndirdiyiniz xüsusiyyətlər hansıdır?

– Düzülük, saflıq, sədaqət, səmimiyyət. Kamil insan da inam, etibarlılıq ən vacib şərtlərdəndir. İnsan etibarlı olmasa, onun həyatı düzgün ola bilməz. Sənə etibar etməsələr, sən də heç kimə etibar etməzsən, tənha qalarsan. Hər bir insan daxilinə inamlı, hərəkətlərində etibarlı olmalıdır.

– Bəs dostluq...

– Hər yaşda insanın öz əhatəsinə uyğun dostları yaranır. Uşaqlıq, məktəb, tələbəlik dostlarını özün seçmirsən. Məsələn, məhəllə, məktəb, tələbə yoldaşlarınla ünsiyyət saxlamağa, dostluq etməyə bir növ məcbursan. Əsl dost isə tamam başqa şeydir: etibarlı və təmənnəsiz.

– Ən yaxın dostunuz kimdir, irək sözlərinizi daha çox kimə etibar edərsiniz?

– Düzü, bu sualıniz məni əməlli-başlı düşündürməyə vadar etdi. Təbii ki, yaxın dost-tanışları var. Rəhmətlik atamın bizə etdiyi 2 vəsiyyəti heç vaxt yadımdan çıxarmıram. Atam deyirdi ki, kişiyi yorğan-döşəkdə gərək günəşə döyməsin. Yəni kişi sübh tezdən yuxudan oyanmalı, öz işinin dalınca getməlidir. Atamın bu vəsiyyətinə ağılim kəşəndən əməl edərəm. Bir də deyirdi ki, dostluq etdiyin şəxs tikəsini səninlə bölüşsən, ondan sənə dost olacaq. Mənim üçün əsl dost rıyaqarlıqdan, tamahdan uzaq bir varlıqdır. Mən dostluğu saf sulu şələləyə bənzədirəm. Bilirsiniz, mən “Xərçəng” bürçüyəm, bu bürç altında doğulanlar həddindən artıq həssas olurlar. Buna görə də hər şeyə həssaslıqla yanaşıram.

– Həyatda elə bir insan varmı ki, onu indiyədək başa düşə bilmirsiniz?

– Mən ümumiyyətlə kinli insan deyiləm. Bir də insan elə-bələ səhv buraxmır, bunun səbəbi olur. İnsan ya məcburiyyət qarşısında, ya da nəfsinə görə səhvə yol verir. Əgər tanıdığın bir insanın buraxdığı səhv sənə zərər verirsə, deməli, dərhal ondan uzaqlaşmalısın. Amma illərlə kiməsə qarşı kin saxlamaq düzgün deyil.

– Çıxış yolu tapa bilmədiyiniz hadisələrə üzlaşmırsınız mı?

– Belə halların olmadığını demək düzgün olmazdı. Kritik vəziyyətlərlə rastlaşmışam, amma özümü itirməmişəm, ayağa qalxmağı bacarmışam. Bu vəziyyətdən çıxış yollarını axtarıb tapmışam və seçdiyim variantlara görə yanılmışam. İnsan çətin vəziyyətdə özünü ələ almalı, sakitləşməli və düşünməlidir. Adi halda yanla bilərəm, amma çıxılmaz vəziyyətdə həmişə düzgün yol seçmişəm. Uca Tanrı düzgün yol seçməyimdə həmişə mənə kömək olub. Məncə, insan başa düşməyi, sərəitə uyğunlaş-

mağı, lazım olan anda geri çəkilməyi, hisslərini cilovlamağı bacarmalıdır. Emosiya ilə deyil, ağılla hərəkət etsən, uğur sənindir olar.

– Özüünüzün də bəyənmediyiniz xüsusiyyətləriniz varmı?

– Narazı qaldığım, bəyənmediyim xüsusiyyətim bəzən hissə qapılmışdır. Sanki hisslərim məni köhlən at kimi uçuruma aparıb. Həmin anda səhvlərə yol verməmişəm. İnsan gərək soyuq ağılla hərəkət etsin.

– Qismətə inanırsınız?

– Qismət hər bir insanın alın yazısıdır. Qismətsiz heç bir insan yoxdur həyatda. Hər birimizin taleyi qismətlə bağlıdır.

– Sizcə, dünyada sonsuz olan nədir?

– Arzular sonsuzdur, ucubacağı, son dayanacağı yoxdur. Hərdən mənə elə gəlir ki, bəşər övladı heç vaxt bu sonsuzluğun son nöqtəsinə gedib çıxma bilməyəcək.

– Gələcəyin xəyalları, arzuları ürəklərdə uşağ vaxtımdan kök salır. Sizin ürəyinizdə necə kök atan bir şey varmı?

– Yazıçı olmaq istəyirdim. Kiçik yaşlarımda müəllimimiz də demişdim ki, yazıçı olacağam. 3-cü sinifdə oxuyandan yazmağa başlamışam. “Bir tikə çörək” adlı ilk hekayəm 1961-ci il noyabrın 7-də Lənkəranda nəşr olunan “Leninçi” qəzetində çap olunmuşdu. Bundan başqa, “Azərbaycan pioneri”, “Ulduz” jurnallarında, “Pioner” qəzetində məqalələrim çap olunurdu. Orta məktəbi bitirdikdən sonra Politexnik İnstitutuna qəbul olundum. Sonra mən “Pioner” qəzetində 2-ci növbədə iş götürdülər. O vaxt qəzetin şöbə müdiri Hikmət Ziya idi. Biz onunla növbəli işləyirdik. Onu da deyim ki, dünyada yazıçılıqdan çətin peşə, ağır iş yoxdur. Elə yazılmasın ki, əsərlərin diqqəti cəlb edə bilsin. Əgər kitablarını axtarırlarsa, sən xoşbəxt yazıçısan, cəmiyyətə, bəşəriyyətə lazımsan. Yaxşı yazıçı tarixdə yaşayacaq. Fikir verərsən, gərək görürsən ki, ictimai-siyasi quruluşlar dəyişir, zaman dəyişir, amma yazıçılar dəyişmir. Əsrlər öncə yazıb-yaradanlar yenə də yaddaşlarda yaşayırlar.

– Hüseynbala müəllim, vəzifə sahibisiniz. Amma iş otağınızda girərkən hiss olunur ki, dəbdəbəni o qədər də sevmirsiniz.

– Hesab edirəm ki, iş otağdakı mebelin bahalı və ya ucuz olması iş fəaliyyətinə təsir göstərə bilməz. Bəzi insanlar öz imicləri xatirinə belə dəbdəbəyə üstünlük verirlər. Nəinki özümü bağlı, hətta başqa insanlarla görüşərkən belə, onların otlaqlarının nə dərəcədə dəbdəbəli olmasına əhəmiyyət vermərəm. İnsan gərək həyatdan mənəvi zövq alsın. Allah insana sevmək, yemək, içmək, istirahət etmək qabiliyyəti verib. İşlədiyini kimi, istirahət

FOTOSESSİYA

“Hərəyə bir gül verək”



Mayın 12-də «Ekoloji təhsil günü» ilə bağlı Binəqədi rayonu 177 sayılı uşaq bağçasının uşaqlarının iştirakı ilə «Hərəyə bir gül verək» aksiyası keçirilib.

Balaca fidanlar Binəqədi rayonu ərazisində yerləşən parklarda sakinlərə gül hədiyyə ediblər.



– Siz də sağ olun.

Əcnəbi qonaqlara Şuşa həqiqətləri barədə məlumat verilib



Mayın 7-də Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi qəsəbə bələdiyyəsinin təşkilatçılığı ilə Şuşanın işğalına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, rayon icra hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və

həyata keçirilən beynəlxalq layihələr Qarabağ həqiqətlərinin dünyaya layiqincə çatdırılması məqsədi güdür. Heydər Əliyev adına mədəniyyət və istirahət parkı ilə tanışlıqdan sonra qonaqlar Binəqədi qəsəbəsinin Mərkəzi Mədəniyyət Evinə Şuşa Musiqili Dram Teatrının ifasında "Ağ qayıq" tamaşasını izləyiblər.



humanitar məsələlər şöbəsinin müdiri Nuriyə Allahyarova, 15 xarici ölkəni təmsil edən 40-dək QHT rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdən öncə xarici qonaqlarla görüşən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva onlara Qarabağ həqiqətləri barədə ətraflı məlumat verib. O, bildirdi ki, Heydər Əliyev Fondu tərəfindən

Sonra çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Zivər Abbasova xarici qonaqlar və məktəblilər üçün tamaşanın təşkilinə görə Binəqədi Rayon İcra Hakimiyyətinə və Şuşa Teatrının heyətinə təşəkkür edib. O, belə tamaşaların gənc nəsəyə vətənpərvərlik hissinin aşılanması, o cümlədən Qarabağla bağlı həqiqətlərin çatdırılması baxımından əhəmiyyətini xüsusi qeyd edib.

Görüş və tamaşa ilə bağlı təəssüratlarını bölüşən Ukraynalı qonaq Mariya Tişenko görüşdən və izlədiyi tamaşadan təsirəndiyini qeyd edərək təşkilatçılara minnətdarlığını bildirdi. O, müharibə vəziyyətində olan, ərazisi parçalanan Ukraynanın Azərbaycanın ərazi bütövlüyünə pozulması problemini yaxşı anladığını, xalqımızın dərdinə şərik olduğunu vurğulayıb. Mariya Tişenko Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması üçün əlindən gələni edəcəyini diqqətə çatdırdı.

Azərbaycan və Türkiyənin strateji tərəfdaş və qarşılıqlı ölkələr olduğunu diqqətə şəkən Türkiyəli qonaq Fatih Şənöz növbəti il üçün "Şuşa əzadlıq" çağırışına qalmayacağına, bu görüşün Şuşada keçiriləcəyinə ümidini ifadə edib. Münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu vurğulayan natiq, Azərbaycan bayrağının Qarabağda dalğalanması üçün savaşa belə hazır olduğunu dilə gətirdi.

Daha sonra görüş çay süfrəsi arxasında söhbət və müzakirələrə davam edib.

Tanınmış şair-publisistlə görüş



ESMİRA

Mayın 13-də 276 sayılı orta məktəbdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" ədəbi mükafatının laureatı, tanınmış şair-publisist Taleh Həmidlə görüş keçirilmişdir. Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Bakı Pedaqoji Kadrların İxtisaslandırma və Yenidən hazırlanma İnstitutunun prorektoru Məhəmməd Bayramlı, Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Sabir Məmmədov, İrəvan Dövlət Akademik Dram Teatrının direktoru İftixar Piriye, jurnalist, publisist Ələsgər Qurbanlı, məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.

Əvvəlcə Taleh Həmidin yaradıcılığına həsr olunmuş video-çarx nümayiş etdiril-



mişdir. Tədbiri giriş sözü ilə açan 276 sayılı məktəbin direktoru Bəhram Şiriyev Taleh Həmidin həyat və yaradıcılığı barədə ətraflı məlumat vermişdir.

Ramiz Göyüşov şairin poeziyasının bugünkü və gələcək nəsillər üçün mühüm əhəmiyyət daşıdığını bildirmişdir: "Taleh Həmid yazmağa jurnalist kimi başlamışdır. Hələ orta məktəbdə oxuduğu zaman rayon qəzetində kiçik məqalələrlə çıxış

etmişdir. Şair Taleh Həmid oxumaq lazımdır. Oxuduqca onu daha yaxından tanıyaçaqsan, onun sevinc və iztirablarını duyacaqsan, dərk edəcəksən. Şairləri aysberqlərə bənzədirlər. Bu insanların yaradıcılığı ilə tanış olduqca onları daha yaxından kəşf edirsən. Şeir şairin görünməyən tərəfləri – daxilindəki hiss və həyəcanları, duyğularınıdır. Taleh Həmid də həmin aysberqlərdən biridir".

Jurnalist Ələsgər Qurbanlı çıxışında bildirmişdir ki, Taleh Həmidin şeirlərinin mövzusu olduqca maraqlıdır: "Əslində o, mövzu axtarmır, mövzu onu tapır. Şairin qəhrəmanları öz ətrafındadır. Onun müasirlərinə, dostlarına, doğmalarına, əzizlərinə ünvanlanmış sayısız-hesabsız şeirləri var. Şairin güclü müşahidə qabiliyyətinin, insanı tanımaq duyumunun məhsulu olduğundan, onun şeirləri yalnız həsr olunmuş insanda yox, ümumiyyətlə, oxucuda xoş əhval-ruhiyyə yaradır. Şeir bir şəxsə ünvanlanmasına baxmayaraq, ümumiləşir, bizləşir".

Məhəmməd Bayramlı, İftixar Piriye, Sabir Məmmədov da Taleh Həmid poeziyasının özəlliklərindən və onun bir insan kimi şəxsi keyfiyyətlərindən söz açmışlar.

Sonra təhsil müəssisəsinin şagirdlərinin ifasında Taleh Həmidin şeirlərindən parçalar səsləndirilmişdir. Tədbir iştirakçıları, həmçinin, Sabir Məmmədov və Akademik Milli Dram Teatrının aktrisası Şəhla Əliqızınnın ifasında şairin poeziyasından nümunələr dinləmişlər. Bəhram Şiriyev isə şairə üzərində milli musiqimizə aid ornamentlər həkk olunmuş lövhə hədiyyə etmişdir. Tədbirin sonunda Taleh Həmid öz şeirlərindən bir neçə parça söyləmişdir.

Abadlıq-quruculuq işləri planlı şəkildə davam etdirilir



2015-ci ilin aprel ayında Binəqədi rayonunda nəzərdə tutulmuş abadlıq işləri uğurla yerinə yetirilib. Rayonun su şəbəkəsi üzrə 266, yağısuyu və kanalizasiya şəbəkəsi üzrə 581 ünvanda qəzalar qazılıb, 11460 metr kanalizasiya xətti təmir edilmişdir.

Binəqədi Qaz-istismar sahəsinin xidməti ərazisində 6706 metr qaz xətti çəkilib, 1443 ədəd smart-kart tipli saygac quraşdırılıb. 7 və 8-ci mikrorayonlarda yaşayış binalarının, A.Zeynallı küçəsi 1 "a" sayılı binanın istilik xətlərində 26 metr, Z.Bünyadov və Azadlıq prospektləri, C.Hacıbəyli və Naxçıvani küçələrində 15 metr, R.İsmayilov küçəsi 11 və 9 sayılı binaların aşağı paylama sistemlərində 15 metr boru dəyişdirilib, sızmalar aradan qaldırılıb.

6-cı mikrorayon və M.Cəlil küçəsində yaşayış binalarının aşağı paylama istilik xəttində 18 ədəd ventillər, 11 ədəd siyirtmə təmir edilmişdir, aşağı paylama xəttində 34 metr boru dəyişdirilib və bərpa edilmişdir.

TM-9-da 1 ədəd 630 kv-luq, TM-11-də 1 ədəd 1000 kv-luq transformator quraşdırılıb, KTM-233-də 400 kv-luq transformator dəyişdirilib, KTM-246-da köhnə xətlər yeni sığ kabellərlə əvəz edilmişdir, KTM-840-da təmir işləri

aparıb. 3, 221, 231, 337, 338 və 340 sayılı qazanxanalarda təmir-bərpa işləri aparılıb. 6, 7, 8 və 9-cu mikrorayonlarda, Biləcəri, Binəqədi və Sulutəpə qəsəbələrində, Zərifə Əliyeva adına parkda 385 ədəd yarımsız lampa, 66 ədəd drossel və 610 metr yanmış kabel dəyişdirilib.

Rayon ərazisində yerləşən 8 binanın fasadında əsaslı təmir işləri davam etdirilir.



Bir binanın heyətində abadlıq işləri, 2 yaşayış binasının girişində təmir işləri aparılıb, 4 binada 4425 kvadratmetr yumşaq dam örtüyü əsaslı təmir olunur.

Azadlıq prospekti 165 və 167 sayılı binalara 270 metr, Dərnəgül yaşayış massivində 64 sayılı binaya 95 metr yeni kabel xətti çəkilib, Ə.Rəcəbli küçəsində 3300 metr hava xətti kabellərlə əvəz edilmişdir.

Bakı-Şamaxı yolunda, Binəqədi və Biləcəri qəsəbələ-

rində, Azadlıq prospektində, 8-ci mikrorayon N.Məmmədov küçəsində, Heydər Əliyev, Zərifə Əliyeva, Fərid Hüseynov və Ramiz Abov adına, həmçinin Azadlıq prospekti metrosunun üzərindəki parklarda ağaclar budaq və suvarılıb, quru ağaclar kəsilib, güllər əkilib, təmizlik işləri aparılıb.

Atatürk prospektində yerləşən Ayna Sultanova parkı

ətilir. Yolkenarı obyektlər müasir tipli fasad örtüyü ilə üzlənmiş, kiçiklərdə işıq dirəkləri quraşdırılıb, yaşıllaşdırma işləri həyata keçirilmişdir, müxtəlif növ dekorativ ağaclar, kollar, güllər əkilmişdir, rayonun müxtəlif ərazilərində idman növlərinin obrazlarını özündə əks etdirən fiqurlar quraşdırılıb.

Bundan əlavə, «Bakı 2015» I Avropa Oyunları ilə əlaqədar Xocəsən qəsəbəsinin Sulutəpə yaşayış massivində yeni dayanacaq və taksilərin müvafiqiyyətə cavab verən gözləmə köşkü inşaatı edilərək sakinlərin istifadəsinə verilmişdir.

"Ümumrespublika yaşllaşdırma marafonu" çərçivəsində aprel ayı ərzində hər həftə ardıcıl olaraq May qəsəbəsində, Biləcəri qəsəbəsində yerləşən Stend Atıcılığı Mərkəzinin yaxınlığında, Binəqədi-Xırdalan yolu və Xocəsən qəsəbəsinin Universitet küçəsində, «Dərnəgül» metrostansiyasının üzərindəki ərazidə ağacəkmə aksiyaları keçirilib. Həmçinin, «Bakı 2015» ilk Avropa Oyunları əfəsinə Binəqədi rayonunda ötən ildən start götürmüş "Təmiz Binəqədi" sosial layihəsi ilə əlaqədar həyata keçirilən iməcilik və təmizlik aksiyalarında minlərlə sakin iştirak edib.

Yeni ərazi ilk partiya təşkilatı təsis olunub

MAIL

Binəqədi rayonunda fəaliyyət göstərən "VAQA" LTD müəssisəsində Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının ilk partiya təşkilatının təsis edilməsi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, "VAQA" LTD müəssisəsinin direktoru Qadir Əkbərov və partiya sıralarına qoşulmaq istəyən müəssisə əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qadir Əkbərov müəssisədə YAP ərazi ilk partiya təşkilatının təsis olunmasının əlamətdar hal oldu-

ğunu qeyd edib. O, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və müasir Azərbaycan dövlətinin inkişafında mühüm rol oynayan, dövlət orqanları üçün kadr bazasına çevrilmiş Yeni Azərbaycan Partiyasının cəmiyyətin və dövlətin davamlı inkişafındakı rolundan danışaraq, müəssisədə partiya sıralarına qoşulmaq istəyən şəxslər üçün böyük imkan yarandığını vurğulayıb.

Sonra təşkilatı məsələlərə baxılıb. Partiyanın üzvü Zamiq Əzizov ərazi ilk partiya təşkilatının sədri, Qadir Əkbərov isə sədr müavini seçilib. Daha sonra partiya sıralarına qəbulna bağlı mü-

raciət etmiş şəxslərin müraciətlərinə baxılıb.

Tədbirdə çıxış edən Ramiz Göyüşov yeni ərazi ilk partiya təşkilatının təsis edilməsi ilə əlaqədar tədbir iştirakçılarına təbrik edib, YAP Binəqədi rayon təşkilatının fəaliyyəti, həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələrə bağlı ətraflı məlumat verib. YAP-ın yaranma tarixindən danışaraq sədr partiyanın dövlətin və xalqın çətin günlərində ulu öndərin rəhbərliyi ilə yaradıldığını diqqətə çatdırıb, yeni təsis olunmuş qurumun rayonda aparılan partiya işində fəal olacağına əminliyini ifadə edib.

Tələbə gənclər biliklərini sınaıyblar

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Binəqədi Rayon Gənclər və İdman İdarəsinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyi, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Təşkilatı və Gənclərin İntellektual İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə sözlükdən təhsil ocağının tələbələrini arasında "Xəmsə" Milli İntellektual Oyunu keçirilmişdir.



Yarışda tərkibi 5 oyunçudan ibarət olmaqla ümumilikdə 8 – "Qarabağ", "Bakı-2015", "Qafqaz", "Kür-Araz", "Dahi", "Zirvə", "Alov", "Bizim Binəqədi" komandaları iştirak etmişlər. Oyunun yekun nəticəsinə əsasən, "Alov" komandası I, "Qarabağ" komandası II, "Bakı-2015" komandası isə III yerə layiq görülmüşdür.

Oyunun yekun nəticəsinə əsasən, "Alov" komandası I, "Qarabağ" komandası II, "Bakı-2015" komandası isə III yerə layiq görülmüşdür.

“BAKI-2015” AVROPA OYUNLARINA DOĞRU...

İdman – fiziki sağlamlıqla yanaşı, eyni zamanda sağlam düşüncə, saf niyyət deməkdir

Azərbaycanda bədən tərbiyəsi və idmanın kütləviləşməsinə, gənclərin fiziki və mənəvi hazırlıqlarının yüksəldilməsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı artıq heç kəsə şübhə doğurmur. Təsədüfi deyil ki, ölkəmizə səfər edən bir sıra beynəlxalq idman təşkilatlarının nümayəndələri Azərbaycanda idmanın inkişafını yüksək qiymətləndirirlər. Bu sahədə aparılan uğurlu siyasətin məntiqi nəticəsi olaraq, təmsilçilərimiz bir sıra mötəbər yarışlarda yüksək səviyyədə çıxışları ilə fərqlənirlər.

Binəqədi rayon sakini, real aykido üzrə 3-cü dan qara kəmərlə sahib, Ümumdünya Real Aykido Mərkəzinin əsas yığmasının üzvü, Azərbaycan Real Aykido İdman Klubunun prezidenti Fariz Abdullayev yüksək nəticələri ilə fərqlənən idmançılardandır. Bu günlərdə redaksiyamızın qonağı olan Farizlə söhbətimizdə onun idmana gəlişi, qazandığı nailiyyətlər, real aykido idman növünün ölkəmizdə inkişafı və s. məsələlər barədə danışdıq.

– Fariz, Siz bu idman növündə ən yüksək nəticə göstərən yeganə azərbaycanlısınız. Yəqin ki, bu səviyyəyə çatmaq üçün uzun və çətin yol keçmişiniz...

– 1989-cu ildə Bakı şəhərində anadan olmuşam, 244 sayılı orta məktəbi bitirmişəm. 12 yaşından idmanla məşğul olmağa başladım. Faiq adlı qohumumuz mənə bu idman növü ilə məşğul olmağı məsləhət gördü. Məktəb illərində idmanla məşğul olmağın üstünlüyü mane olmadı. Orta məktəbi bitirdikdən sonra Milli Aviasiya Akademiyasının iqtisadiyyat və hüquq fakültəsinə qəbul oldum. Ali təhsil ocağını fərqlənmə ilə bitirərək sənədlərimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akade-

fə peşəkar məşq keçmişəm. Ölkəmizi beynəlxalq seminarlarda yüksək səviyyədə təmsil etdiyimə görə dəfələrlə təşəkkürnamə almışam. Belqradda yetirməm Rəfael İbrahimov da iştirak etmişdi. Bundan başqa, real aykidonun vətəni olan bu ölkədə ustalıq məşqi keçərək Ümumdünya Real Aykido Federasiyasının əsas yığmasına üzv seçilmişəm. Serbiyada olduğum müddətdə “Bodyguard Training Centre Vracarevic” kursunu bitirərək sertifikata layiq görülmüşəm. 2013-cü il iyunun 20-dən Azərbaycan Real Aykido İdman Klubunun prezidenti və Ümumdünya Real Aykido Mərkəzinin ölkəmizdəki yeganə rəsmi nümayəndəsi seçilmişəm.

Qeyd edim ki, bu ilin



xüsusi təyinatlı dastərlər üçün olduqca səmərəlidir. Məlumat üçün bildirim ki, L.Vraçareviç Zimbabve, Serbiya, Makedoniya, Liviya və başqa dövlətlərin prezidentlərinin cəngüdənlərini və mühafizəçilərini, eləcə də Rusiya Federasiyasının “Alfa” və “Kobra” adlanan xüsusi təyinatlı polis

Belə gənclərdə Vətəni qorumaq, xalqın adını ucaltmaq kimi hissələr daha tez formalaşır. Bu gün gənclərin hərbi-vətənpərvərlik vərdişlərinə yiyələnmələri, ordumuzun döyüş hazırlığının artırılması olduqca vacibdir. Bir reallıqdır ki, ölkəni fiziki cəhətdən sağlam, çəvik, cəsur, iradə

– Fariz, ölkəmizdə idmanın inkişafı barədə fikirlərinizi bilmək maraqlı olardı...

– Bu gün Azərbaycanın əksər bölgələrində Olimpiya idman kompleksləri, müasir standartlara cavab verən idman qurğuları uşaq və gənclərin ixtiyarındadır. Bütün bunlar fiziki-mənəvi inkişafımıza böyük dəstəkdir. İdmançılarımızın beynəlxalq səviyyəli yarışlarda, qitə və dünya çempionatlarında, Olimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələr onların dünya arenasında ciddi rəqibə çevrildiyini göstərməklə yanaşı, Azərbaycanın uğurlu idman siyasətinin təmənnümüdür. İdman təkə sağlamlıq yox, həmçinin sağlam düşüncə, saf niyyət deməkdir. İdmana, bədən tərbiyəsinə bağlı gənclərin yetişdirilməsi məqsədi isə Azərbaycanın sağlam, fırvan sabahı uğrunda çoxşaxəli fəaliyyətin mühüm tərkib hissəsi kimi diqqəti çəkir. Müasir dövrdə idman və bədən tərbiyəsinin inkişafı hər bir dövlətdə insanların sağlamlığı və mənəvi yüksəlişi ilə yanaşı, milli potensialın maksimum səmərəli reallaşdırılması, cəmiyyətin saflaşması və yekunlaşması, genofondun qorunub saxlanması baxımından son dərəcə mühüm vəsətə sayılır. Bəşər övladına humanist dəyərlər təqdim edən, ona Vətəne məhəbbət, sədaqət, milli qürur hissələri aşılayan idman güclü mənəvi-etik məzmun yükünə malik olmaqla yanaşı, dövlətlərin hərtərəfli inkişafında, habelə dünya miqyasında tanınmasında vacib rol oynayan təbliğati-siyasi vasitəyə çevrilir.

– Rəhbərlik etdiyiniz Azərbaycan Real Aykido İdman Klubunun fəaliyyəti haqqında danışardınız?

– Klubumuz 2013-cü ildə yaradılıb. Hazırda burada 200-ə yaxın uşaq, yeniyetmə və gənc real aykido ilə məşğul olur. Tədris prosesi akademik Lyubomir Vraçareviç tərəfindən aparılır. Yaradılmış xüsusi metodiki proqramla həyata keçirilir. Klubumuzun üzvlərinin sayı ildən-ilə artır. Hazırda idman ocağının Binəqədi rayonunda da bölməsi var. Gələcəkdə paytaxtın digər rayonlarında və bölgələrdə klubun filiallarını yaratmaq niyyətindəyik. Yeri gəlmişkən qeyd edim ki, may ayının 15-21-də paytaxtımızda Ümumdünya Real Aykido Federasiyasının beynəlxalq seminarı keçiriləcək. Seminarla müxtəlif ölkələrdən idmançı və məşqçilər iştirak edəcəklər. Eyni zamanda, idmançılarımız növbəti idman dərəcələrini almaq üçün imtahan verəcəklər.

– Fariz, bu il Azərbaycanın tarixində əlamətdar illərdən biri kimi yadda qalacaq – Bakı dünya idmanı tarixində ilk dəfə təşkil olunan I Avropa Oyunlarına ev sahibliyi edəcək...

– Bu vaxta qədər respublikamızda müxtəlif idman növləri üzrə mötəbər yarışlar yüksək səviyyədə təşkil olunub. İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi də son dərəcə təqdirəlayiq haldır. Bu, bütün xalqımızın uğuru və sevincidir. İnanıram ki, idmançılarımız onlara bəslənən ümidləri doğruldacaq, adlarını ilk Avropa Oyunlarının mükafatçıları sırasında yazdıracaqlar.

“Lokomotiv” komandası birinci oldu



Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Mehman Qurbanov, Binəqədi rayon idarəsinin və “Lokomotiv” İdman Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Biləcəri qəsəbəsində yerləşən “Lo-

motiv” İdman Kompleksinin müavini Vüsar İsmaylov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Mehman Qurbanov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, «Loko-



komotiv” İdman Kompleksində Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyinə həsr olunmuş yunan-Roma güləşi üzrə turnir keçirilmişdir. Yarışda Bakı və regionların bir sıra komandaları da daxil olmaqla, ümumilikdə 320 nəfər idmançı müxtəlif çəki dərəcələrində qalib adı uğrunda mübarizə aparmışlar. Müxtəlif çəki dərəcələri üzrə keçirilən turnirdə ümumi qazanılmış medalların sayına görə I yerə Binəqədi rayonunun “Lokomotiv” komandası, II yerə “Həyat” güləş idman klubunun komandası, III yerə “Hövsan” güləş idman klubunun komandası layiq görülmüşdür.

Açılış mərasimində Binəqədi Rayon İcra Haki-

motiv” İdman Kompleksinin direktoru Mürsəl Qafarov və «Lokomotiv» İdman Sağlamlıq Mərkəzinin yetirməsi, Binəqədi rayon sakini Dünya və Avropa çempionu Orxan Əhmədov iştirak etmişlər.

Tədbirdə bir qrup Böyük Vətən müharibəsi veteranı Qələbənin 70 illik yubileyi münasibətilə təsis olunmuş xatirə medalları ilə təltif olunmuşlar. Sonra müxtəlif çəki dərəcələrində qalib gəlmiş güləşçilər müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Tədbir Binəqədi Mərkəzi Mədəniyyət evinin bədii özəfaliyyət kollektivi və gənc musiqiçilərin təqdim etdiyi konsert proqramı ilə davam etdirilmişdir.



miyasına verdim. Hazırda akademiyanın 4-cü kursunda oxuyuram. 2008-ci ildə ölkəmizdə keçirilən beynəlxalq seminarla uğurlu çıxış edərək 1-ci dan qara kəmərlə layiq görüldüm. Növbəti qara kəməri 2010-cu ildə qazandım. 2012-ci ildə keçirilən beynəlxalq seminarla Ümumdünya Real Aykido Mərkəzinin (WCRA) prezidenti, general-leytenant Lyubomir Vraçareviç rəhbərlik edirdi. Həmin vaxt mənə 3-cü dan qara kəmərlə verildi və idman ustası dərəcəsinə layiq görüldüm.

2013-cü ilin dekabr ayında respublikamızı Serbiyanın Belqrad şəhərində təşkil olunan beynəlxalq seminarla yüksək səviyyədə təmsil edərək fərqlənmə diplomu ilə təltif olundum. Həmin ilin iyun ayında real aykido döyüş növünün Azərbaycanı inkişafına görə Ümumdünya Real Aykido Mərkəzinin prezidenti tərəfindən qızıl medal aldım. Ötən il yüksək təşkilatçılığa və işgüzarlığa görə dünya federasiyası tərəfindən növbəti qızıl medala layiq görüldüm.

2014-cü il də uğurlu nəticələrlə yadda qalıb. Noyabrın 17-dən dekabrın 20-ə qədər Belqrad şəhərində 58 də-

martında Parisdə Beynəlxalq Döyüş Növləri üzrə Festival təşkil olunmuşdu. Orada real aykido üzrə ustalıq nümayiş etdirən 8 nəfərin arasında idim. Uğurlu çıxışıma görə Ümumdünya Real Aykido Federasiyasının prezidenti San-ya Vraçareviç məni mükafatla təltif edib.

– Real aykido digər Şarq döyüş növlərindən nə ilə fərqlənir?

– Bu idman növü müasir aykidonun bazasında yaradılmış effektiv və geniş tətbiqə malik özünümüdafiə sistemidir. Real aykidonun yaradıcısı 10-cu dan qara kəmərlə sahib, real aykido və ciu-citsu üzrə akademik Lyubomir Vraçareviçdir. O, Yaponiyanın ən yaxşı ustalarından aldığı biliklər sayəsində özünün yeni stilini – real aykidonu yaratmışdır. Bu idman növünün sərtliyi onun əsas xüsusiyyətlərindən biridir. Texniki kombinasiyalar onun konkret vəziyyətlərdə maksimum effektivliyinə nail olmağa imkan verir. Bu döyüş sənəti ilə məşğul olmaq üçün yaş məhdudiyyəti yoxdur. İstanilən yaşda olan hər bir şəxs real aykido ilə məşğul ola bilər. Bu idman növü mühafizəçilər, polis işçiləri,

dəstələrini hazırlayır.

– Fariz, gənclərin vətənpərvərlik tərbiyəsi Azərbaycan dövlətinin prioritet məsələsidir. Ölkəmizin müharibə şəraitində yaşadığımız nəzərə alsaq, yeniyetmələrin vətənpərvər ruhda yetişməsinə böyük ehtiyac duyulur. Bu baxımdan, döyüş idmanın əhəmiyyəti barədə nə deyə bilərsiniz?

– Ölkəmiz yenicə müstəqillik qazanmağa başladığı dövrlərdə bütün dünyada populyarlıq qazanan döyüş növləri Azərbaycan gənclərinin də bu idman növlərinə marağını artırmışdı. Bu gün ölkəmizdə minlərlə gənc müxtəlif döyüş növləri ilə məşğul olur. Bu gənclərin sayı Olimpiya idman növləri ilə yanaşı, real aykido da idmançılarda sağlamlığın möhkəmləndirilməsi, orqanizmin daim gümrək vəziyyətində qalması, özünənamə hissələrinin yaranması, psixoloji gərginliyin aradan qaldırılması və s. kimi müsbət keyfiyyətləri formalaşdırır. Real aykido gənclərin vətənpərvərlik ruhunda böyümələrinə müsbət təsir göstərir.

əzminə, dözümə malik, idman vərdişlərinə yiyələnmiş şəxslər daha yaxşı müdafiə edilirlər. Lazım gələndə fəndlər işlətmək, çəvik olub vəziyyətdən çıxmaq, əlbəyaxa döyüşdə qalib gəlmək, zərbə endirməyi və s. bacarmaq çox vaxt döyüşün taleyini həll edir.

– Qarşısına yalnız qələbə qazanmaq məqsədi qoymuş idmançı daha çox hansı keyfiyyətlərə malik olmalıdır?

– Döyüş zamanı möhkəm psixologiya, yüksək hazırlıq və əzmkarlıq əsas şərtlərdəndir. Diqqətli olmaq, rəqibin bütün hərəkətlərini nəzarət altında saxlamaq çox vacibdir. Psixologiya istənilən sahədə, xüsusilə idmanda özünü daha qabarıq göstərir. Real aykidoçu hər bir ekstremal vəziyyətdə psixoloji baxımdan hazır olmalıdır. Rəqibin ən kiçik səhvi belə gözündən yayınmamalı, o anda bundan istifadə etməyi bacarmalıdır. Mən seminarlara hazırlaşarkən, ilk növbədə, nə qədər zəhmət çəkdiyimi hesablayıram. Düşünürəm ki, güclü hazırlaşmalıyam və hər çıxışım öncəkindən daha yaxşı olmalıdır. Özümü seminar və çıxışlara psixoloji cəhətdən bu cür kökləyirəm.

“Koka-Kola Məktəbli Kuboku” turniri



Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə «Vətən» Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin stadionunda “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrası məqsədilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin

9-cu sinif şagirdləri arasında “Koka-Kola Məktəbli Kuboku” turniri keçirilmişdir. Turnirdə hər birində 12 nəfər olmaqla 16 komanda qalib adı uğrunda mübarizə aparmışdır. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 126 №li tam orta məktəbin komandası I, 244 №li tam orta məktəbin komandası II, 3 №li tam orta məktəbin komandası isə III yeri tutmuşlar. Qaliblər diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

→ iqtisadiyyat

AYİB-in illik toplantısına Azərbaycan da dəvət olunub

Mayın 14-ü və 15-də Gürcüstanın paytaxtı Tbilisidə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) illik toplantısı keçiriləcək. Gürcüstan Parlamentinin Tbilisidəki binasında keçiriləcək tədbirdə 60 ölkədən 1500-dək iş adamının iştirakı nəzərdə tutulub. Təşkilat Komitəsindən bildiriblər ki, tədbirə Azərbaycandan da nümayəndə heyəti dəvət olunub.

Ölkəmizdə 3 minə yaxın türk şirkəti fəaliyyət göstərir

Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Hazırda Azərbaycanda 3 minə yaxın türk şirkəti, Türkiyədə isə 1600-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir.

Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda keçirilən B20 Azərbaycan Regional Məsləhət Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Palataları və Birjalar Birliyinin (TOBB) prezidenti Rifat Hisarçıklıoğlu ilə görüşündə məlumat verilib.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, mayın 12-də keçirilən görüşdə Şahin Mustafayev sahibkarlığın inkişafı məsələlərinin müzakirəsi, ölkələrin biznes cəmiyyətləri ilə global siyasəti müəyyən edənər arasında əlaqələrin yaradılması

üçün G20-yə təkliflər verən B20 platformasının əhəmiyyətini, tədbirin Bakıda keçirilməsinin önəmini vurğulayıb.

Qeyd olunub ki, sədrlik edən ölkə kimi Türkiyənin G20-yə qonaq ölkə qismində Azərbaycanı dəvət etməsi ölkələrimiz arasındakı yüksək strateji əməkdaşlığın və mehriban dostluq münasibətlərinin daha bir göstəricisidir. Azərbaycan-Türkiyə siyasi-iqtisadi əlaqələri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib və bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Bu əlaqələrin dünyada nümunə olduğunu vurğulayan Ş.Mustafayev iki ölkə arasında əməkdaşlığın inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

ABŞ telekanalı Azərbaycana haqqında...

ABŞ-in müstəqil "US-Television" telekanalı xüsusi buraxılışını Azərbaycana həsr edib.

AZƏRTAC xəbər verir ki, xüsusi buraxılışda Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən bəhs edən promo-carxlar, ölkəmizin siyasi, iqtisadi, enerji, sosial, mədəni, səhiyyə, idman, sənaye, informasiya-kommunikasiya texnologiyaları, tikinti, nəqliyyat sahələrində son dövrlərdə qazanılmış nailiyyətlərlə bağlı məsul vəziyyəti şəxslərin, tanınmış yerli və xarici şirkət rəhbərlərinin müsahibələri yer alıb. Proqramda ölkəmizin siyasi, sosial-iqtisadi inkişafının əsas göstəriciləri, beynəlxalq miqyasda artan nüfuzu, Azərbaycanın iştirakı ilə həyata keçirilən enerji layihələr barədə oxuculara ətraflı məlumat verilib.

Xüsusi buraxılışda qeyd olunur: "Azərbaycan müxtəlif mədəniyyətlərin fərqliliyini özündə birləşdirən

Şərq ilə Qərb mədəniyyətinin qovuşduğu yerləşən əsrəragiz ölkədir. Azərbaycan bu gün özünü dünyaya yeni məcrada tanıdır. Bu zəngin ölkə İpək yolunun üzərində yerləşir. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan özünün inanılmaz uğur hekayəsini yazmağa başlayaraq artıq innovasiyalar mərkəzinə çevrilib. Azərbaycan Cənubi Qafqazın mədəni mərkəzi olmaqla yanaşı, həmçinin kosmopolit mərkəzi hesab olunur. Odlar Yurdu uzun illərdir ki, müxtəlif mədəniyyətlərin, dirlərin, xalqların birgə dinc yaşayış məskəni olub. Ölkədəki əlverişli investisiya mühiti əhəmiyyətli dərəcədə genişləniib. Dünyadakı iqtisadi böhran tüğyan etsə də, güclü Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi nəticəsində ölkə bu böhranın qarşısını ala bilib. Trans-Adriatik boru kəməri ilə Azərbaycanın enerji ehtiyatları Türkiyə vasitəsilə Avropa bazarına çıxacaq. Azərbaycan inkişaf-alovlanı".



→ mədəniyyət

Azərbaycan ədiblərinin əsərləri farsdillil oxuculara təqdim olunur

İran İslam Respublikasının Qərbi Azərbaycan Ostandarlığında yaşayan müxtəlif xalqların öz milli mədəniyyətlərini qoruyub saxlaması üçün dövlət tərəfindən geniş imkanlar yaradılıb.

Bu sözləri ostandarlığın inzibati mərkəzi olan Urmiya şəhərində fəaliyyət göstərən "Hövizli Hünər" Mədəniyyət Mərkəzinin ədəbiyyat şöbəsinin müdiri, "Dəniz" qəzetinin və "Dəniz news" saytının baş redaktoru Mustafa Quluzadə deyib.

Mərkəzin ədəbiyyat şöbəsinin fəaliyyəti haqqında məlumat verən M. Quluzadə bildirib ki, Azərbaycan ədəbiyyatının görkəmli simalarının əsərləri tərcümə edilərək farsdillil oxuculara təqdim edilir. Bununla yanaşı, mərkəzdə yerli yazıçılar və ziyahların iştirakı ilə həmin

əsərlərin təqdimat mərasimi keçirilir. Belə tədbirlər xalqların mədəni əlaqələrinin inkişafına tökülür.

Onun sözlərinə görə, Mərkəz tərəfindən Azərbaycanın görkəmli şair və dramaturqu Hüseyn Cavidin "Peyğəmbər" və "Topal Teymur" əsərləri, tanınmış şairə Sona Vəliyevanın "Arazbarı" şeirlər kitabı, Aşıq Nəbatəlinin qoşmaları da fars dilinə tərcümə edilib. Hazırda Naxçıvandan olan tanınmış şair Asim Yedigargin şeirlər kitabı tərcümə olunur. Tərcümə başa çatdıqdan sonra kitabın təqdimatı keçiriləcək və sərgidə yer alacaq. Tərcümə olunan bütün kitablar farsdillil şair və yazıçıların kitabları ilə yanaşı, mərkəzdə keçirilən sərgilərdə nümayiş etdirilir və ziyarətçilərin böyük marağına səbəb olur.

O bildirib ki, hazırda nümayiş etdirilən sərgidə Hüseyn Cavidin kitabları ilə yanaşı, Azərbaycan aşıq sənətinin nümayəndələrinin Urmiyada verdikləri konsertdən çəkilmiş fotolar və digər materiallar da yer alıb.

Müasir türk rəsm sənəti ilə bağlı sərgi

Mayın 13-də Heydər Əliyev Mərkəzində "Müasir türk rəsm sənətində təxəyyül, məkan və zaman" adlı sərginin açılışı olub. Bakıda ilk dəfə təqdim olunan bu sərgi Türkiyə Respublikasının Mərkəzi Bankı ilə birgə təşkil edilib.

Türkiyənin Mərkəzi Bankı respublikanın qurulduğu ilk illərdə mədəniyyət və incəsənətin inkişafına dəstək məqsədilə sənət kolleksiyası yaratmağı qərarlaşdırmışdı. 1930-cu illərin ikinci yarısından etibarən formalaşdırılan kolleksiya bu günümüzdə qədr Türkiyə rəssamlığının görkəmli nüma-

yəndələrinə aid əsərlərlə zənginləşdirilib. Kolleksiyaadakı əsərlərin sayı artıq 900-ə çatıb və onların əksəriyyəti rəsmlərdən ibarətdir.

2003-cü ildən indiyə kimi 16 ölkədə kolleksiyanın əsərlərindən ibarət 18 sərgi təşkil olunub. ABŞ, Almaniya, Albaniya, Avstriya, Bosniya və Herseqovina, Bolqarıstan, Kipr, Lüksemburq, Çili, İspaniya (Madrid və Barselona), Makedoniya, Niderland, Rusiya (Kazan və Ufa), Polşa, Yaponiya və Malayziyada keçirilmiş sərgilərdə müxtəlif nadir əsərlər təqdim edilib.

→ xarici xəbərlər

Təbii fəlakət ciddi dağıntılara səbəb olub

ABŞ-in Arkanzas, Ayova, Oklahoma, Cənubi Dakota və Texas ştatlarında tornado, dolu və daşqın ciddi fəsadlar törədib. Arkanzas və Texas ştatlarında güclü tornado nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. Təbii fəlakət 50 nəfərin xəsarət almasına səbəb olub. Texas ştatının Van şəhərində

yaşayış evlərinin 30%-i dağılıb, elektrik xətləri zədələnib. Nebraska və Kanzas ştatlarında isə daşqın nəticəsində 15 ev dağılıb. Kolorado ştatında da leysan güclü daşqınlar səbəb olub. Təbii fəlakət nəticəsində məktəblər bağlanıb, yollar su altında qalıb, ictimai nəqliyyatın hərəkəti iflic olub.

Rəsmi Afina nəğd pul böhranı ilə üzləşə bilər

Avroqrup hərtərəfli islahatlar paketi ilə bağlı rəsmi Afina ilə razılığın tez bir zamanda əldə olunmasında israrlıdır. "BBC"-nin məlumatına görə Avrozonada maliyyə nazirlərinin Brüsseldə keçirilən görüşünün yekunları ilə bağlı çıxış edən Avroqrupun rəhbəri Yerrun Deyselblum bildirib ki, vəziyyət nəzərdən çıxmadan razılıq əldə olunmalıdır. O bildirib ki, tam razılıq əldə olunmasa kreditörlər Yunanıstana əlavə maliyyə yardımı ayıra bilməyəcək. Yunanıstan maliyyə naziri Yanis Varufakis ölkə-

sinin yaxın həftələrdə nəğd pul böhranı ilə üzləşə biləcəyini bəyan edib. O, likvidlik məsələsinin təxirəsalınmaz problem olduğunu bildirib. Rəsmi Afina Beynəlxalq Valyuta Fonduna 750 milyon avro ödədiyini açıqlayıb. Bu, birinci maliyyə yardımı proqramı çərçivəsində ölkəyə ayrılmış kreditin faizidir.

Bu arada, Afinada rəsmi Berlin və ümumilikdə Avropa İttifaqının iqtisadi siyasətinə qarşı etiraz aksiyası keçirilib. Bir qrup etirazçı "Siemens" şirkətinin Afinadakı ofisini zəbt edib.

→ maraqlı

ABŞ arxitektorları orijinal layihə hazırlayıblar

ABŞ-da Fort-Loderdeyl şəhərinin mərkəzində çox-funksiyalı kompleks fəaliyyət göstərəcək.

"Arxinovosti" saytı xəbər verir ki, "Bjarke Ingels Group" (BIG) şirkətinin arxitektorları "Marina Lofts" adlandırılan və 2 binanın birləşməsindən yaranmış kompleksi çay sahilində tikməyi planlaşdırırlar. Ümumilikdə 1000 mənzilə malik binalarda evlər ki-

rayəyə verəcək. Restoranlar üçün 1000 kvadratmetr, mağazalar üçün isə 2300 kvadratmetr sahə nəzərdə tutulub.

Kompleksin əsas elementi və orijinallığı bir-birindən sanki ayrılış 2 qüllədən ibarət olmasındadır.

Mütəxəssislərin fikrincə, bu dünya arxitekturasında maraqlı və effektiv yeniliklərdən sayılır.

Dünyanın ən böyük mis ayaqqabısı

Çinin Foucu şəhərinin 67 yaşlı sakini Gen Çenqan dünyanın ən böyük mis ayaqqabısını hazırlayıb. Hündürlüyü 1,3, uzunluğu 2,3, eni 0,8 metr olan ayaqqabının çəkisi 1 tondur.

Gen Çenqan yarım ilə ərzində hazırladığı ayaqqabıya 180 min yuan (təxminən 30 min ABŞ dolları) vəsait sərf edib.

**Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidməti**

Sizin zənginiz bizim üçün çox əhəmiyyətlidir!

www.binegedi-ih.gov.az